

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"Səs" qəzeti mənim
üçün ən əziz qəzətdir

Bakı özündən danışır...



8



№ 117 (7285)

8 iyul 2025-ci il.
Qiyməti 60 qəpik

Xankəndi: beynəlxalq
əməkdaşlıq və
regional dialoq məkanı



Azərbaycan beynəlxalq dialoqun yüksək səviyyədə təşkilini dünyaya bir daha nümayiş etdirdi. İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün işgaldən azad edilmiş Xankəndidə keçirilməsi Prezident İlham Əliyevin diplomatik kursunun növbəti təzahürü və ölkəmizin qüdrətinin göstəricisidir.

2

Paşinyana əzələ nümayışı və...



8


Canavar görünüşlü
dost: Labubu



Dünya elminə töhfələr
verən böyük alim



Atmosferə
insan "töhfəsi": metan qazı



12

Kimlər
qan
verə
bilməz?



12

Telefon
manyaklısı PİK
HƏDDƏ - oğul
ana qatili
oldu...



5

Qloballaşan dünyada dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişafı sahəsində məqsədlərə birgə nail olması əsas məsələlərdən biri olaraq diqqətdədir. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Pakistan arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələr bütün sahələrdə sürətlə inkişaf edir. Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır.

Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına mühüm təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 7-de Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadıqin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmesi əlaqələrimizin yüksələn xətlə inkişafına əsaslanır. Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu vurğuyaq, ikitərəfli münasibətlərimizin qardaşlığı, qarşılıqlı dəstək və həmrəyliyə əsaslandığını bildirib.

Pakistan və Azərbaycan arasındaki yaxın və səmimi əlaqələr mədəni irs, global və regional məsələlərlə bağlı sərgilədikleri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Hər iki ölkə bir-birinə six dostluq əlaqələri ilə bağlıdır. "Biz ölkələrimizin suverenliyi və ərazi bütövülüy məsələsində bir-birimizə qarşılıqlı suretdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik", - deyə Prezident çıxışlarının birində bildirmişdir.

IKİTƏRƏFLİ GÜNDƏLİKLƏ BAĞLI GENİŞ MÜZAKİRƏLƏR

Pakistan həmisi Azərbaycanın yanında və Azərbaycana qardaş və dost ölkədir və bu münasibət qarşılıqlıdır. Ermənistanın Azərbaycana qarşı təcavüz və təxribatları, günahsız insanlara qarşı hücumları Pakistan xalqı, dövləti tərefindən daim pislənilmişdi. Azərbaycan-Pakistan dostluğu əbedidir və sarsılmazdır. 2020-ci ilin 27 sentyabr tarixində ölkəmizdə Vətən mühərbiyi başlayanda Pakistan xalqı Azərbaycana dəstək nümayiş etdi və bizim yanımızda olduğularını nümayiş etdirildi. Ermənistanın Azərbaycana qarşı tecavüzüne, terrorçuluğuna, mülki insanlara qarşı hücumlarına Pakistan da hər zaman mövqeyini bildirdi. Azərbaycana dəstək nümayiş etdirərək yanımızda oldu. Bu dəstək xalqımız tərefindən çox böyük rəğbat və sevgi ilə qarşılandı, şəhər və kəndlərimizdə Azərbaycan bayrağı ilə yanaşı, Türkiye və Pakistan bayraqları da dalgalanmışdır.

Görüş zamanı Prezident İlham Əliyev bir neçə gün əvvəl Xankəndidə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şerifin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirve görüşündə iştirakını və onunla görüşünü məmənluqla xatırlayıb. Həmin görüşdə ikitərəfli gündəliyimizle bağlı bir daha geniş müzakirələrin aparıldığı bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, bu, Pakistanın Baş nazirinin işgaldən azad edilmiş torpaqlarımıza ilk sefəri deyildi. Bu xüsusda, Prezident İlham Əliyev

Azərbaycan-Pakistan: qlobal və regional əməkdaşlıq



Prezident İlham Əliyev: "İkitərəfli münasibətlərimiz qardaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə əsaslanır"

Məhəmməd Şahbaz Şerifin bu ilin mayında Laçına sefərini və Azərbaycanın Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə iştirakını qeyd edib.

Söhbət zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərvivəsində əməkdaşlıq məmənluqla qeyd olunub, regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadıqin başçılıq etdiyi nümayəndə heyətini qəbul zamanı Azərbaycanın və Pakistanın siyaset, iqtisadiyyat, sərmayelər sahələrində uğurlu qarşılıqlı fəaliyyətinə toxunaraq əlaqələrimizin genişləndirilməsində parlamentlərarası əməkdaşlığın rolunu qeyd edib, beynəlxalq parlamentlərarası təsisatlarda ölkələrimizin parlament nümayəndə heyələrinin bir-birini dəstekləməsini məmənluqla vurğulayıb.

Azərbaycan Prezidenti qardaş Pakistan'dan nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına ümidi varlığını ifadə edib. Sərdar Ayaz Sadıq rəhbərlik etdiyi nümayəndə heyətine həm iqtidar, həm də müxalifədən olan parlament üzvlərinin daxil olduğunu bildirərək vurğulayıb ki, bu, Pakistan Milli Assambleyasında Azərbaycana münasibətdə vahid və həmrəy mövqənin göstəricisidir.

Öz növbəsində dövlətlərimiz arasında parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunan Pakistan Milli Assambleyasının sədri ölkələrimizin həm çətin, həm də xoş günlərdə həmisi həmrəylik nümayiş etdiridiklərini vurğulayıb. Qonaq Qarabağda və Şərqi Zəngəzurda yüksək səviyyədə aparılan genişməqyaslı bərpa-quruculuq işlərini xüsusi qeyd edib. Söhbət zamanı Azərbaycanla Pakistan arasında iqtisadiyyat, ticarət, enerji, sənaye, investisiyalar, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

STRATEJİ TƏRFADASLIQ

Azərbaycanla Pakistan arasında hərbi sahədə də əməkdaşlıq strateji tərfədəşliq səviyyəsinə yüksəlib və daim inkişaf etməkdədir. İki ölkə arasında müxtəlif səviyyələrde müdafiə sahəsində anlaşmalar imzalanıb, birgə hərbi təlimlər təşkil edilib və müdafiə sənayesi sahəsində əməkdaşlıq genişləndirilib. Pakistanın güclü hərbi sənaye potensialı, xüsusilə aviasiya və müdafiə texnologiyaları sahəsindəki təcrübəsi Azərbaycan üçün mühüm əhəmiyyət daşı-

yır. Azərbaycanın qardaş ölkə ilə əməkdaşlığında hərbi siyasi amil də hər zaman mühüm rol oynayır. Qeyd edək ki, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdəşliginin prioritət istiqamətləri eks olunub.

Azərbaycan Silahlı Qüvvələri ilə Pakistan Ordusu arasında da six əlaqələr mövcuddur. Hərbi-texniki sahədə qarşılıqlı dəstək, təcrübə mübadiləsi və kadr hazırlığı bu əməkdaşlığın əsas istiqamətlərindən. Azərbaycan Ordusunun zabitləri Pakistanın nüfuzlu hərbi akademiyalarında təhsil almaq və peşəkar biliklərini artırmaq imkanı əldə edirlər.

Son illərdə Pakistanın istehsal etdiyi müasir döyüş texnikaları, xüsusilə aviasiya sahəsindəki yeniliklər Azərbaycanın diqqət mərkəzində olub. Bu əməkdaşlığın ən son və mühüm nailiyyətlərindən biri Azərbaycanın JF-17C çoxməqsədli döyüş təyyarələrini əldə etməsidir.

Bu sahədə əməkdaşlıq Azərbaycanın hərbi potensialını artırmaqla yanaşı, regional və beynəlxalq təhlükəsizlik sisteminde daha güclü mövqeyə sahib olmasına da şərait yaradır. Əminliklə söyləmək olar ki, ölkələrimiz arasında hərbi sahədə strateji əməkdaşlıq gelecdə daha da genişlənəcək və yeni texnologiyalar, ortaq layihələr və təcrübə mübadiləsi bu tərəfdəşligi daha da möhkəmlənəcək.

Pakistan dövləti Azərbaycanın ədalətli mövqeyini bütün səviyyələrdə, o cümlədən beynəlxalq təşkilatlarda dəstəkləyib, ölkəmizə maddi və mənəvi dəstək olub. Təbii ki, bu münasibət dövlətlərimiz arasında əlaqələrin inkişafından, dəstək və səmimi qardaşlıq münasibətlərindən qaynaqlanır. Dövlətlərarası münasibətlərin qısa tarixi dövrünə nəzər salsaq görərik ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaranan və Azərbaycanda səfirliyini açan ilk müsəlman dövlətlərindən biridir.

SİVİLİZASIYALARARASI DİALOQA TÖHFƏ

Millət və dövlət maraqları baxımından, müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə mərhəmət və xeyrxiyətinə əsaslananın özüne qeyfiyyət gətirərək, qarşılıqlı əməkdaşlığın daha geniş sahələrini əhatə edir.

duğu hər bir xoş məram, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin ali ideallarını özündə ehtiva edir. Firavanlılığı yaratmaq, həyat tərzində sağlam mühiti formalaşdırmaq, insanların fiziki sağlamlığını diqqət yetirmək, sülhün, əmin-amanlığın çarçısına çevirmək və s. fondun məqsədi olaraq, özünü bürüze verir. İctimai, mesenatlıq və xeyriyyəçilik eməlləri, xalqlar arasında dostluğun möhkəmlənməsi, sivilizasiyalara rəsədi dialog daxil olmaqla, müxtəlif sahələrdə genişməqası və fədakar fəaliyyət, qayğıya ehtiyacı olan uşaqlara, təhsile diqqət və s. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanizm prinsiplərindən yaranır. Azərbaycanın Birinci Xanımı sivilizasiyalara rəsədi dialoga töhfə vermək yanaşı, məktəblərin tikintisine, dini məbədlərin bərpasına da köməklik göstərir. Azərbaycan və Pakistan arasında dostluq münasibətlərinin dəha da genişlənməsinə töhfəsini verir. Pakistan'da talassəmiya və hemofiliyadan əziyyət çəkən xəstələr üçün Heydər Əliyev Fondunun dəstəyi ilə xeyriyyə aksiyasının keçirilməsi də məhz xeyriyyəçilik eməllerinin göstəricisidir. Aksiya çərvivəsində İsləmabad şəhərində yerləşən Sundas İlassəmiya Mərkəzinə Fondun dəstəyi ilə alınmış qan kisələri və tibbi ləvazimatlar, ərzaq paketləri və hediyyələr təqdim edilib. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə zəlzələdən ən çox dağilan bölgələrdən olan Müzəffərabadın Rara bölgəsində 500 şagirdlik qızlar məktəbi tikilib. Xatırlaqla ki, Heydər Əliyev Fondu tərefindən Pakistan'da silsilə humanitar yardımçılar programı çərvivəsində "Edhi Home" kimsəsizlər evində siğınacaq tapan uşaqlara tibbi baxış və Hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılmış, Peşavər şəhərində "Akbar Care" serebral iflic institutunda imkansızlar üçün pulsuz müayinə təşkil edilmişdir. Eyni zamanda, Xayber Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadın və uşaq xəstəxanasında açıq ürək əməliyyatları aparılmış, Hamza Fondu (Peşavər) üçün müasir qanköçürmə avadanlığı, laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım maşını və iki min qanköçürmə paketi alınmış, Xayber Göz Fondu yəni binasının tikintisi üçün maddi yardım göstərilib. Pakistan rəhbərliyi tərefindən Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondu prezidenti Mehriban Əliyevaya Pakistanın ali dövlət mükafatı – "Hilal-e-Pakistan" ordeninin təqdim edilməsi də təsadüfi deyildi. Heyata keçirilən xeyrxiyə işlər Ulu Öndər Heydər Əliyev ideyalarına sədəqətin, habelə, bu gün Vətən, xalq naməne aparılan məqsədyönlü siyasetə dəstək vermək istəyinin əməli təzahürü olmaqla yanaşı, həm də Fondu cəmiyyətdə və xaricdə artan nüfuzunun ifadəsidir. Fondu Pakistan'da həyata keçirdiyi layihələr Azərbaycan və Pakistan xalqlarının dostluq və qardaşlıq münasibətlərinin inkişafına öz töhfəsini verir.

Beləliklə, əminliklə deyə bilərik ki, bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyli neticəsində özüne yüksək inkişaf dövrünü yaşayır. Azərbaycanın Vətən mühərbiyəndə Qəlebəsi və antiterror tədbirləri neticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinleşməsi istiqamətində yeni perspektivlər açır. Şübhəsiz ki, ölkələrimiz arası ikitərəfli münasibətlər əlaqələrin inkişafına yeni məzmun və keyfiyyət gətirərək, qarşılıqlı əməkdaşlığın daha geniş sahələrini əhatə edir.

Nəzakət ƏLƏDDİNQIZI

Paşinyana əzələ nümayisi və...

Ermənistan öz Konstitusiyasının 30-cu ildönümünü Türkiyə və Azərbaycanla çətin danışıqlar, eləcə də daxili siyasi böhranın növbəti mərhələsi fonunda qeyd edib. Biabırçı milyarder Samvel Karapetyanın tərəfdarları onun azadlığa buraxılmasını və baş nazir Nikol Paşinyanın devrilməsini tələb edərkən, hökumət başçısı Bakı və Ankaranı sakitləşdirmək üçün əsas qanunun yenidən yazılmasını tələb edir.

Baş nazir Nikol Paşinyan növbəti dəfə respublika Konstitusiyasının dəyişdirilməsinə çağırıb. O, çıxısını ölkənin Əsas Qanununun 30 illiyinə təsadüf edib. "Mənim anlayışma görə, Konstitusiya ölkə daxilində vətəndaşlar arasında onların münasibətləri ilə bağlı razılışmadır: vətəndaş-vətəndaş, vətəndaş-icma, icma-hökumət və ümumiyyətələ, ölkədə qanun və qayda-qanunla bağlı razılışma. Ermənistana ümumxalq səsver-

preambulunu dəyişdirməyi və ATƏT-in Minsk Qrupunu ləğv etməyi tələb edir. Xatırladaq ki, Ermənistan Konstitusiyası iki dəfə referendum yolu ilə dəyişdirilib. 2005-ci ildə xaricdə yaşayan ermənilərə ilk pasportlarından imtiyaz etmədən Ermənistan vətəndaşlığı almağa icazə verilib. Bundan əlavə, İrəvan meri vəzifəsi seçkili oldu və prezident eksər cinayətləri töötənmək ittihamlarından toxunulmazlıqla qorundu. 2015-ci



mesi ilə təsdiq edilmiş yeni Konstitusiya lazımdır ki, xalq Konstitusiyani özünün, doğma, öz ölkəsində-dövlətində heyat qaydası hesab etsin.

Hökumət yeni Konstitusiya layihəsini 2026-ci ilin yayına qədər hazırlayacağını vəd edir. Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bundan əvvəl əmin edib ki, dərəcədən sənəd ictimai dini məmələlərdən keçəcək və nəticədə dəyişdirilə bilər. Eyni zamanda, Qalyan "Dağılıq Qarabağın Ermənistana birləşdirilməsi"ndən bəhs edən Müstəqillik Bəyannaməsinə istinad etdiyi üçün Azərbaycanı qıcıqlandıran preambulanın dəyişdirilə biləcəyini de istisna etməyib. Bundan əlavə, respublika parlamentinin spikeri Alen Simonyan dövlətin kilsənin həyatında rolunu artırıa biləcəyini istisna etməyib. Eyni zamanda, hakimiyət prezident idarəetmə formasına qayıtməq fikrində deyil. Öz növbəsində, hakimiyətin əleyhdarları hesab edirlər ki, Paşinyan nəinki Konstitusiyanın preambulunu dəyişdirməyə, həm de Türkiyəni narahat edən soyqırımları qeydini Əsas Qanundan çıxarmağa hazırlaşır.

Ermənistan hakimiyətinin Konstitusiyani dəyişmək istəyində nə qədər uzağa gedə biləcəyi və xalqın onları dəstəkleyib-dəstəkləməyəcəyi hələlik məlum deyil. Amma Türkiye prezidenti Recep Tayyib Erdoğan artıq İrəvanın Zəngəzur dəhlizli adlanan layihəye daha cəvik yanışma nümayiş etdirməyə başladığını bildirib. Onun sözlerinə görə, bu marsrutun açılması Cənubi Qafqazda iqtisadi və siyasi inqilabın səbəb olacaq, çünki bu, Çin və Avropanı birləşdirməyə hesablanmış Orta Dəhlizinin sürəti inkişafına səbəb olacaq. Lakin ilk növbədə Ermənistən və Azərbaycan sülh müqaviləsi imzalamalıdır. Məlum olduğu kimi, sazişin mətni artıq mövcuddur, lakin onu təsdiqləmək üçün Bakı İrəvandan Konstitusiyanın

ildə Ermənistən başçısı Serj Sarkisyan respublikanı prezident üsul-idarəesindən parlamentə çevirmək üçün Konstitusiyani yenidən yazmaq qərarına gəlib. O, hökumət başçısı olmaq fikrinin olmadığını dese də, lakin sonda həmvətənlərini aldatdıgi məlum olub. Bu, 2018-ci ildə onun devrilməsinə və Paşinyanın hakimiyətə gəlməsinə səbəb oldu. 2020-ci ildə Ermənistən Konstitusiyası ilk dəfə referendumun nəticəsi olmadan dəyişdirilib. Əvvəlcə Paşinyan hökuməti respublikanın Konstitusiya Mehkəməsinin üzvlərini hakimiyətdən kənarlaşdırmaq üçün plebissit təşkil etmək niyyətində idi, lakin koronavirus ümumxalq səsvermesini qeyri-mümkün etdi. Nəticədə parlament tərəfindən lazımi düzəlişlər edildi.

...Bu arada, Əsas Qanunun 30-cu ildönümü ərəfəsində İrəvanda dövlət çevrilişinə çağışır ittihamı ilə həbsdə olan milyarder Samvel Karapetyanın dəstək üçün çoxməlik aksiyaya keçirilib. Müxalif artıq ona erməni ıvanişili ləğəbi verib, lakin onun siyasi perspektivlərini qiymətləndirmək hələ tezdir. Hökumətənə medianın məlumatına görə, paytaxtın merkezinə 3000-ə qədər insan toplaşıb, onların çoxu ağ köynək və kepka geyinib. Bundan Paşinyan tərəfdarları belə qənaətə geliblər ki, insanlar mitinqə inanclarına görə deyil, pul üçün geliblər. Nə olursa olsun, arxiyepiskop Baqratın rəhbərliyi ilə bir il əvvəl İrəvanda keçirilən tədbirin sayca çox olmadığı göz qabağındadır.

Buna baxmayaraq, Karapetyanın şərkləri nəinki öz boslarının azadlığa buraxılmasını təmin etmək, hətta respublikada hakimiyət uğrunda mübarizə aparmaq ezmindərlər. Xüsusən de rüsvay olmuş milyarder vəkili Aram Vardevanyan vasitəsilə toplananlara mesaj çatdırıb və bu mesajda hakim rejime qarşı mübarizə aparmaq üçün milletin birləşməsinin zəruriliyindən danışılıb. "Nikol



Paşinyan və onun hökumətinin Ermənistanda gələcəyi yoxdur və erməni xalqının gələcəyi ilə əlaqələndirilməməlidir. Mən heç kimin bizim üçün inkişaf etdirməyəcəyi və müdafiə etməyəcəyi ölkəmiz və doğma torpaqlarımız naminə mübarizə yolu ilə getməye hazırlam. Prinsipcə yeni qüvvə ətrafında birləşməyin, vahid yumruq olmaq vaxtidır", - Karapetyanın vəkili öz mesajını oxuyub. Öz növbəsində milyarderin qardaşı oğlu Narek Karapetyan uzun bir yolu başlangıçında olduqlarını bildirib.

"Ermənistanda istenilən etirazın potensialı var, çünki ölkə sakinlərinin eksəriyyəti hökumətdən narazıdır. Üstəlik, zaman keçidikcə bu cür fikirlər daha çox yayılır. Eyni zamanda, Karapetyanın azadlığa çıxmasi üçün yeganə şansı ölkədə hakimiyət dəyişikliyinə nail olmaqdır. Onun tərəfdəşləri ilk mitinqini yaxşı keçiriblər. Təbii ki, gələn ilin əvvəlindən daha az adam çıxacaq, amma çox güman ki, gələn il parlament seçkilərinə hazırlaşacaq. Seçkilərin müntəzəm və ya erkən olmasının fərqi yoxdur", - deyə politoloq Tigran Köçəryan bildirib. "Bu, təkə Karapetyanla bağlı deyil. Bu, hamımıza aididir".

İrəvanın mərkəzində həbsdə olan "Taşır" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyana dəstək yürüşü keçirilib. Onun müdafiəsi və ailəsinin təşkil etdiyi aksiyaya bir neçə min insan qatılıb. Onların bir çoxu tekce iş adamina qarşı açılmış cinayət işi ilə deyil, həm də Ermənistən hakimiyətinin ümumi siyasi kursu ilə razılaşmadıqlarını bildirmək qərarına geliblər.

Mərkəzi Respublika meydanının yaxınlığında yerləşən parkdan Samvel Karapetyanın həbsini keçirdiyi Ermənistən Milli Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasına doğru yürüş yerli vaxtla saat 18:00-a planlaşdırılıb. Saat 16:30-da aksiyanın əsas şüarı olan "Merdzevov" (ermənicə: "Öz yolu ilə") yazılışmış kepka və köynəkləri götürə bilməş onurla insan artıq orada idi. "Öz yolu ilə" — Samvel Karapetyan hakimiyətdəki "kiçik qrup" vəziyyəti həll etməsə, hakimiyətlə Erməni Apostol Kilsəsi (AAK) arasında münaqişəni belə həll edəcəyinə söz verib. Bu açıqlamadan az sonra iş adımı hakimiyətin ələ keçirilməsinə açıq çağrıslarda ittihəm olunaraq həbs edilib. Onun tərəfdarları əminidirlər ki, bu cinayət işinin başlanması məhz onun din xadimlərinin müdafiəsi çıxış səbəb olub.

Samvel Karapetyan rus və erməni sahibkardır. 1997-ci ildə o, "KalugaGlavSnab" şirkətini alıb, onun əsasında 1999-cu ildə "Taşır" tikinti-sənaye Şirkətlər Qrupunu yaradıb. Forbes-in məlumatına görə, Karapetyan 3,2 milyard dollar sərvəti ilə rusiyalı milyarderlərin reytinqində 44-cü yerdədir. Daşınmaz emlak, enerji, bank və ictimai işə sektorlarında 200-dən çox şirkət "Taşır" bəndi altında fealiyyət göstərir (Qrupun baş ofisi Moskvada yerləşir). Samvel Karapetyanın eyniadlı "Taşır" xeyriyyə fondu erməni kilsə-

lərinin yenidən qurulması, idmanın inkişafı, səhiyyə, sosial layihələr həyata keçirir. Fond, xüsusilə, Qarabağdan köçənermənilərə maddi yardım göstərir, onları mənzille təmin edir.

Samvel Karapetyanın oğlu Sarkis, "Taşır" Şirkətlər Qrupunun vitse-prezidenti Narek Karapetyan və Erməni Apostol Kilsəsinin Rusiya və Yeni Naxçıvan Yeparxiyasının rəhbəri arxiyepiskop Yezras (bütün ermənilərin katolikosu II Qareginin qardaşı) aksiyada çıxış ediblər. Hamisi yekdilliklə bir neçə dəfə vurğulayıblar: Samvel Karapetyan Ermənistana çox kömək edib, indi də ölkə vətəndaşları ona kömək etməlidir. Bu zaman ekrannda bir saat ərzində iş adının həbsi, ona dəstək verən kortebii etirazların görüntüləri, eləcə də Ermənistən iqtisadiyyatına, kilsəsinə, infrastrukturuna verdiyi töhfələrdən bəhs edən videoçarx nümayiş etdirilib.

Yürüşdə iştirak edənlər deyiblər ki, Samvel Karapetyanın azadlığa buraxılmasını tələb etməyə geliblər. Ancaq bir az düşündürdən sonra əlavə ediblər: bu, onları küçələrə çıxmaga vadə edən bütün hadisələr silsiləsinin yalnız bir hissəsidir. "Bu, tekce Karapetyanla bağlı deyil. Bu, hamımızdan gedir", - ailəsi ilə birlikdə yürüşə gələn otuz yaşılı qadın deyib.

Rusiyadan bu yaxılarda gəlmiş üç kişi də yürüşün sonuna yaxınlaşarkən bu hadisələrin daha geniş kontekstində danışmağa başladılar. "Biz hökumətin tutduğu kursu bəyənmirik. Bu, iqtisadiyyata, biznesə, diasporə zərbədir. Bu, ermənilərin sadəcə olaraq vahid millet kimi mövcudluğunu itirməsine getirib çıxara bilər", - onlardan biri deyib. Yürüş iştirakçıları Milli Təhlükəsizlik Xidmətinin binasına çatanda sükut pozulub — yenidən Samvel Karapetyanı dəstəkləyen şüərlər səslenməyə başlayıb. İyunun 18-dən iş adının saxlandığı istintaq təcridxanásında üzəbzəz polis əməkdaşları növbəyə düzüllerək keçidin qarşısını kesiblər. "Gelin Paşinyana zəng edək, ona deyin ki, onun emrini dəqiq yerinə yetirmisiniz", - yaşılı kişi təhlükəsizlik qüvvələrinin qarşısında dayanaraq qışqırı. Lakin hadisənin heç bir nəticəsi olmadı.

Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma olmayıb. Samvel Karapetyan şəxsən olmasa da, tərəfdarlarına müraciət edə bilib. Vəkili Aram Vardevanyanın oxuduğu müraciətdə o qeyd edib ki, Nikol Paşinyan və onun hökumətinin erməni xalqının gələcəyi ilə heç bir əlaqəsi olmamalıdır. Mən ölkəmiz və bizim əvəzimizə heç kimin abadlaşdırılmayaçaq və qoruya bilməyəcəyi doğma torpaqlarımız uğrunda mübarizəyə başlamağa hazırlam. Prinsipcə yeni qüvvə ətrafında birləşməyin, vahid yumruğa əvvilərinin vaxtı çatıb.

Bir müddət sonra vətəndaşlar yavaş-yavaş dağlışib, tezliklə nəqliyyatın hərəkəti bərpa olunub, İrəvan küçələrində normal həyat davam edib.

V.VƏLİYEV

Azərbaycan beynəlxalq dialoqun yüksək səviyyədə təşkilini dünyaya bir daha nümayiş etdirdi. İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün işgaldan azad edilmiş Xankəndidə keçirilməsi Prezident İlham Əliyevin diplomatik kursunun növbəti təzahürü və ölkəmizin qüdrətinin göstəricisidir. Beynəlxalq dialoqa töhfə verən bir sıra nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi artıq ənənəyə çevrilmişdir. Müasir dünyamızın çağırışlarını əks etdirən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsi böyük əhəmiyyət daşıyır. "ECO-nun Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.

44 günlük Vətən müharibəsində Ermənistan işgalindən azad edilmiş torpaqlarımız artıq ideolji mərkəzə çevrilib. Bu ərazilərdə mühüm beynəlxalq tədbirlər təşkil olunub. Belə ki, 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü, cari ilin may ayında Laçında Azərbaycan, Türkiye və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşü uğurla təşkil olunub. Azərbaycanın strateji şəhərlərindən biri olan Xankəndi bu gün genişmiqyaslı bərpa və quruculuq proseslərinin mərkəzində yer alır. Xankəndidə sosial-iqtisadi infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması əhalinin mərhələli şəkildə geri dönüşünü təmin eden əsas amillərdən biridir. Bu sistemli fealiyyət Xankəndinin gələcək inkişafı üçün möhkəm teməl yaratdır. "Xankəndi" Konqres Mərkəzində yaradılan müasir və funksional şərait burada yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün əlverişli imkanlar yaratmaqla bölgənin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayacaq.

Artıq Xankəndi təkcə mühüm yaşayış məntəqəsi deyil, həm də beynəlxalq əməkdaşlıq və fəal regional dialoq məkanına çevrilir. Burada keçirilən yüksəksəviyyəli forumlar, iqtisadi konfranslar və işgüzar tədbirlər şəhərin regional əhəmiyyətini və iqtisadi potensialını bir daha ön plana çıxarırlar. İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün mehz Azərbaycanda, Xankəndidə keçirilməsi və təşkilata üzv ölkələrin rəhbər şəxslərinin iştirakı ilə realaşması olduqca rəmzi xarakter daşıyır. Məlumdur ki, Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. 2006 və 2012-ci illərdə sözügedən tədbirlər paytaxt Bakıda keçirilmişdir.

**“İŞGALDAN AZAD EDİLMİŞ BÜTÜN
QARABAĞ VƏ SƏRQİ ZƏNGƏZURDA
HAZIRDA GENİŞMİQYASLI BƏRPA-
QURUCULUQ İŞLƏRİ APARILIR”**

Azərbaycanın əzəli, tarixi torpaqları bu gün işğaldan azad olunub. Hər bir ərazidə böyük abadlıq-quruculuq işlərinə başlanıllıb. Son iki yüz ildə xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər qədər möhtəşəm qələbə yoxdur. Bu Qələbə xalqımızın üzərindən meğlub, torpaqları işgal altında qalan, qacqın və köçkün sözünü götürdü. Xalq-Dövlət-Ordu birliliyinin en yüksək səviyyədə olduğunu bütün dünya gördü. "İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmişqyaslı bərpa-quruculuq işləri aparılır. Ermənistan Azərbaycan ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işgal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin salmışdır.

Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır", - deyə Prezident bildi-



Xankəndi: beynəlxalq əməkdaşlıq və regional dialoq məkanı

rib. Dövlət başçımız qeyd edib ki, dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistən işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistən və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiylər. Neticədə peşman olublar: "2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistəni döyük meydanda darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistən 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalama-şa məcbur oldu".

**"VƏTƏN MÜHARİBƏSİNĐƏN
BU GÜNƏ QƏDƏR 400-Ə YAXIN
SOYDAŞIMIZ MİNA PARTLAMASI
NƏTİCƏSİNĐƏ HƏLAK OLUB VƏ YA
AĞIR YARALANIB"**

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində münaqişə zonasında ateşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Bu Qələbəni, Zəfəri bizlərə yaşıdan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu. Bildiyimiz kimi, Ermənistan-Azərbaycan münaqişəsinin həlline dair vasitəcilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi ATƏT çərçivəsində başlamışdır. Münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanırdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan ərazilərinin işğalına cavab olaraq qəbul olunmuş qətnamələri Azərbaycan Respublikası və regiondakı digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət olunmasını bir daha təsdiqləmiş oldu. BMT Təhlükəsizlik

Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işgalçi qoşunların Azərbaycan Respublikasının bütün işgal edilmiş ərazilərindən dərhal, tam və qeyd-sərtszixarılmasını tələb etdi, qaçqın və köckükünlerin geridönmələrini təmin etməkla, regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpasına çağırıldı. Bu qətnamələrin heç biri Ermənistən tərəfindən yerinə yetirilmədi.



Azərbaycan tərəfi regionda davamlı sülh, tehlükəsizlik və əməkdaşlıq mühitinin bər-qərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atdı. Bu münaqişənin nizamlanması ilə bağlı danışqlar beynəlxalq hüquq və normalar və bu çərçivədə qəbul edilmiş sənəd və qərarlar əsasında davam etdirildi. İllerlər davam edən danışqlara baxmayaraq, Ermənistan təcavüzkar siyasetindən el çək-mədi. Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ile torpaqlarımız işğaldan azad edildi. "2020-ci ilde 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyük meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-də kapitulyasiya aktı imzalamağa məcbur oldu", - deyə Azərbaycan Prezidenti çıxışında diqqətə çəkib. Dövlət başçımız bildirib ki, işğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yeniləndən silmişdir: "67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inek tövlesi kimi istifadə olunub. Bu, İslami dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi. Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdırılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb. Vətən müharibəsindən bu günə qədər 400-e yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb".

Ermənistanın təcavüzüne məruz qalmış və ərazilərinin 20 faizi 30 illik işğal altında olmuş Azərbaycan 2020-ci ilin noyabrında işgala son qoymuşdan və ərazi bütövlüyünü bərqpərvər etdikdən sonra işğaldan azad etdiyi ərazilərinin bərpasına başlayıb. Təcavüz nəticəsində bu ərazilərdən didərgin salınmış soydaşlarımızın doğma şəhər və kəndlərinə qaytarılması üzrə **Böyük Qayıdır**.

Dövlət Proqramını həyata keçirir. Azərbaycan Hökumət Komissiyasının qiymətləndirməsinə əsasən, hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurub.

"BU GÜNƏ QƏDƏR 16 SƏHƏR VƏ KƏNDƏ KEÇMİŞ MƏCBURI KÖCKÜNLƏRİN QAYIDISINI TƏMİN ETMİŞİK"

Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə şəxşən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqöymə, açılış mərasimlərində iştirak etməsi görülen işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasına xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdiyi kimi, "İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir.

"Böyük Qayıdış" Programı icra edilir. Bu güne qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır".

Azerbaycan Prezidenti çıkışında Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olmasına da diqqət yetirib. "Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk", - deyən Prezident qeyd edib ki, bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair "İstanbul Bəyannamesi"ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azerbaycan İcması ilə dialoqu rədd etməsi qənanılır: "Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdirilecek".

Otuz il ərzində işğal altına qalan, vandallizmin qurbanı olan Qarabağ və Şərqi Zəngəzur bu gün neinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrində birinə çevrilməkdədir. Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa prosesi nəticəsində tarixi torpaqlarıımız artıq mötəbər tədbirlərə uğurla ev sahibliyi edir. Azərbaycan dövləti tərəfindən dialoqun və əməkdaşlığın təşviqinə yönələn beynəlxalq miqyaslı tədbirlər bəşiriyətin təhlükəsiz geləcəyi, sülh və əminə manlığa, birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyi dəstəyin bariz nümunəsidir.

Zümrüt BAYRAMOVA

Çiçəklənən ölkə imicinin pərdəarxasında DAĞILAN QUM QALASI

ABŞ-da idarəetmə sahəsinin degradasiyası qənaəti ilə bağlı fikirlər diqqəti cəlb etməyə bilməz. Xüsusən də bununla bağlı siyasetçilərin, ekspertlərin də fikirləri marağa səbəb olur. Məsələn, RUDN Universitet Mərkəzinin eksperti Zinovinin təmsilində bir çox ekspertlər Amerikada idarəetmə ilə bağlı degradasiyanın olduğunu əminlərlər.

Xatırladığımız kimi, 2025-ci ilin yanварında internetdə məşhur "Hollywood" işarəsinin alovla büründüyünü təsvir edən video yayıldı. Sonradan məlum oldu ki, bu, neyroşəbəkə tərefindən yaradılan saxta bir videodur. Lakin Los-Anceles bölgəsindəki kütłəvi meşə yanğınları olduqca real idi. Diqqətə çatdırıq ki, əvvəller heç vaxt yanğınların vurduğu ziyan belə, yeni bu boyda böyük miqyasda olmamışdı. Hətta Los-Ancelesdə bəzi Hollivud məşhurlarının evlərinin də yandığı məlumdur. Məsələ burasındadır ki, saxta bir video neyroşəbəkə tərefindən yaradılsa da, bununla bağlı, reallıqları eks etdirən faktlar barədə video yayılmadı. Maraqlıdır, niyə və nə səbəbdən? Yeni, hesaba alınmayacaq dərəcədəni menasız göründü, yoxsa, nəzərə alınmadı?

İdarəetmə sferasının degradasiyası göz önündədir

Bildirilir ki, yanvar yanğınları zamanı Amerika yanğınsöndürmə xidməti uğursuzluqla üzləşib. Belə qeyd olunur ki, yanğın rezervuarlarında guya su olmayıb. Hətta qeyd olunur ki, dövlət resmləri məhz balıqları xilas etmək üçün yanğının söndürülməsi üçün nəzərdə tutulan bütün suyu başqa istiqamətə yönəldiriblərmiş. Əslində bu, dövlətin geniş miqyaslı degradasiyasının yalnız bir nümunəsi olaraq, ekspertlər tərefindən təqdim edilir. Belə "nümunələrin" çox olması qənaətdən olanlar az deyillər. "Bu ölkədə idarəetmə sferasında degradasiya var. Biz Co Baydenin hakimiyəti dövrünü məhz inklüzivliyin inkişafı, müəyyən bacarıqlara malik olmayan, lakin, deyək ki, müəyyən dəri rənginə malik insanların idarəcilik sferasına buraxılması faktının inkişafı baxımından yaxşı xatırlayıraq", deyə, "Analysis" Beynəlxalq Tətbiqlər Mərkəzinin eksperti Maksim Zinovin bildirib. Hər halda Zinovin səbəbsiz olaraq belə qənaətdə deyil və həqiqətən də Baydenin dövründə baş verənlər bütün dünyani əməlli-başlı təəccübəndirib. Yəqin ki, onun hakimiyəti dövründə inдиə qədər qalan "qalıqlar" diqqəti cəlb edir.

Zibillə dolu şəhərlər vəziyyətinə na yerdə olduğu qənaətinə gəlmək üçün kifayət edir

Amerikada insanların böyük eksə-



riyyəti həqiqətən də post-apokaliptik geləcəkdə dünyani guya ələ keçirəcək zombilər haqqında filmləri sevirlər. Ancaq belə görünür ki, həmin geləcək deyilen çox uzaqda deyil və bəlkə də ələ düz indiki zamandadır. Fakt və reallıq bundan ibaretdir ki, zibillə dolu olan Amerika şəhərləri indi zombi əvəzinə evsiz, üvnəsiz narkomanlarla doludur. Filadelfiya və San Fransisko küçələrində vəziyyət məhz belədir. Belə olduğunu da ABŞ adminstrasiyası çox yaxşı bilir. Hər halda, dünyanın ən ucqar ölkəsinin ən kənar bir küçəsində baş verənlərdən xəbərdar olan bir ölkənin öz daxilindəkili bilməməsi qətiyyən inandırıcı deyil. Yəni ki, amerikalılar özləri hamidan yaxşı bilirlər ki, dünyanın guya ən güclü "imperiyası" ilə birləkədə onun cəmiyyəti də sürətlə degradasiyaya uğrayır.

Hər halda, dünyaya demokratiya, sivilizasiya dərsi keçmək arzusunda, hətta niyyətdən olan bir ölkəde vəziyyəti heç kim üçün sərr sayılmır. Məsələn, Kaliforniyada adı bir vəziyyəti xatırlamaq kifayət edər ki, məsələnin nə yerdə olduğunu barədə lazımı qənaətə gəlinsin. Beləki, orada cinayətkar hər kəsin gözü qarşısında elektronika mağazasını qarət edir, polis maşınının yanından keçir və sakitcə oradan uzaqlaşır. Hakimiyət artıq tügən edən cinayətin öhdəsindən gələ bilmir və sadəcə olaraq bəyan edib ki, min döllərdən aşağı oğurluq hətta cinayətini sayılır. Belə, nəticədə sahibkarlar, iş adamları mağazaları bağlayırlar. Təsadüfi və səbəbsiz deyildi ki, Çıraqoda keçirilən Demokratik Milli Konvensiya gözlənilən zaman, yəni, iqtisadçılar ərefəsində biznes sahibləri əvvəlcədən vitrinlərini yiğiblər. Belə məlum olur ki, özünü firavan, xösbəxt bir ölkə kimi göstərmək iddiası, ümumiyyətlə, çox yüksək mərtəbədə olmaq üçün yaradılan "Amerika imici" qum qalası kimi dağılmaqdadır.

Təyyarələr və qatarlar ilə fəlakətlər degradasiyanın olduğunu sübut edir. Vaşington səmasında baş verən dəhşətli fəlakətdə müxtəlif ölkələrdən olan insanlar da daxil olmaqla 67 nəfər həlak olduğunu yaxşı bilirik. Bəzi ekspertlər hesab edirlər ki, nəzarət otağın-dakılardır günahkardırlar. Onlara, həmin ekspertlərə görə, orada kifayət qədər mütexəssis olmayıb. Hətta qeyd olunur ki, bu vəziyyət bütün Amerikada eynidir. Ölkədə təxminən 3 min hava trafik nəzarətçisinin çatışmadığı təxmin edilir. Bu, həddindən artıq riskli işleməyə, yaşamağa və təhlükeli səhvlerin

davamlı xarakter daşımamasına səbəb olur. Nəticədə səmada xaos hökəm sürür və fəlakətlərin baş verme ehtimalı yüksək qiymətləndirilir. Daha dəqiq desək, toqquşma, qəza, fəlakətlərlə bağlı riskin çox böyük olduğu malum olur.

Həqiqətən də, əgər kimse birdən üçüş səviyyəsini qarışdırarsa, kiməsə səhv üçüş səviyyəsi təyin olunarsa, bütün səliqəli mozaika pozula bilər. Bu mozaikanı necə yiğməq lazımlı olduğunu hər kəs yaxşı başa düşür. Başa düşür ki, heç kim bir-birinə mane olacaq halda, vəziyyətdə olmamalıdır. Əlbəttə ki, dispetçerin məsuliyyətsizliyi və onun çətin vəziyyətə məhəl qoymaması böyük fəlakətlər vəd edir. Məhz ele bu vəd olunan böyük fəlakətlər özü də degradasiyanın mövcudluğu anlamanı gəlir.

Bu vaxta qədər yaradılan ciçəklənən ölkə imicinin pərdəarxasında məhz dağilan qum qalası kimi fərqli bir manzərə var

Bu gün Amerikanın məhz Çinin inkişafına hansı həsədlə baxdığı bəlliidir. Əgər Çin öz iqtisadi inkişafı ilə, başda elə Donald Tramp olmaqla, bütün amerikalıları "heyran" qoyubsa, deməli, vəziyyət gün kimi aydırındır. Bu vaxta qədər özünü dünyanın ən "mötəbər", hətta ən inkişaf etmiş ölkəsi kimi bütün dünyaya sırimaq istəyən ABŞ indi sözün əsl mənasında, Çinə, onun inkişafına, dünyada imicinə həsəd aparır.

Hətta Çinə daha çox yaxınlaşmağa çalışır. Çalışır ki, bir zamanlar heç hesabə belə almadiği bir ölkənin səviyyəsinə ən azından yaxınlaşsın. Amma görünən odur ki, bunun real olduğunu, yaxud da, olacağına inanan yoxdur. Çünkü tamamilə başqa manzərə, tamamilə başqa görüntü var. Görünən odur ki, bir zamanlar özünü ciçəklənən ölkə kimi təmədən Amerika nəinki ciçəklənmə, ümumiyyətlə, degradasiyaya uğrayır. Bu vaxta qədər yaradılan ciçəklənən ölkə imicinin pərdəarxasında fərqli bir manzərə var. Belə, manzərə məhz dağılmaqdə olan qum qalası misalında diqqəti cəlb edir. Ona görə dağılmaqdə olan qum qalası misalındadır ki, yaradılan imic məhz qum topasını, özü də dağılmaqdə olan qum topasını kimi təsəssurat bağışlayır. Həqiqətən də inkişaf etməkdə, ciçəklənmədə olan ölkə yuxarıda sadalanan hallarda ola bilməz və bu hallar fərqli qənaətə gəlməyə əsas verir.

İnam Hacıyev



MƏTBƏS
Metbəsalahov@mail.ru

Telefon
manyaklı
PİK HƏDDƏ
- oğul ana
qatılı oldu...

Artıq elə bir dövrde yaşayırıq ki, bütün nizam qaydaları, mənəvi sərhədlər, min illik adət və ənənələr internet əsrində köhnəlmış əşya kimi yoxa çıxarılib. İş o yerə çatıb ki, cəmi 10-15 il bundan əvvəlki dəyərlər sistemini, içtimai qınaq qaydalarını bu gün çırqla axtarıraq. Dünyanın inkişaf etmiş xalqları günümüzdə texnologiya, internet yeniliklərindən inkişaf etmək, qabağa getmək üçün yararlanırlarsa, bizdə tam əksinədir. Internet, Tik-tok əsrində ilon Masklar başqa planetlərdə yaşamaq üçün yollar axtarır, aya uçur, mənim cəmiyyətimdə isə hər gün bir ağıldan-kəm özünü "peyğəmbər", "imam zaman" elan edir, bir başqa dələdüz da cənnətə göndərmək adı ilə Azərbaycan cəmiyyətindəki xurafat şüurlu insanları aldadıb om minlərlə manat pulsularını qamarıclar.

Təsəvvür edirsiniz, internet əsrində "cənnətə viza" komediyası, "axır zaman" biabırçılığı, bir qrup "dindarın" avam kütłədən istifadə edib qaz vurub qaza doldurması, Həcc ziyarəti üçün bir nəferdən nə az nə çox, düz 10 min manat pulun alınması! Həcc, Kərbəla, Məşhəd adı ilə insanları aldadıb milyon qazanan "dindar" işbazlar cəmiyyətimdətə oynadırlar. Din adı altında avam insanların aldadılib soyulması desək daha düz çıxar. Sonra da Donald Tramp Səudiyyə Ərəbistanına, Qəter və Ərəb Əmirliliklərinə gedib 3 trilyard dollarlıq "şapka" alır, üstəlik bu müsəlman ərəbler ona 400 milyon dollarlıq teyyarə hədiyyə edib Vaşinqtona yollayırlar.

Amma bu ərəblərdən o təyida, Qəzzada isə müsəlman körpələr bir kiloqram un, bir litr su üçün həyatlarını qurban verirlər. Bu da sənə "cənnət"!

Nə isə geleksəsəs mövzuya. Mövzu da odur ki, artıq usaq və yeniyetmələrimiz internet və mobil telefon xəstəliyinə tutulublar. Özü də dəhşətli dərəcədə! İş o həddə çatıb ki, artıq övladlar öz valideynlərini deyil, nəzarətsiz tik-tokdakı iyrənclikləri "seçir", onları örnək götürür, bu azmış kimi ölümçül telefon manyakına çevrilirler.

Bu yaxınlarda Xaçmaz rayonunda 17 yaşlı yeniyetmenin mobil telefonu ondan gizlədən anasına düz 17 biçaq zərbəsi vurub öldürməsi bütün bu söylədiklərimə ən bariz səbətdür. Qonum-qonşunun son dərəcə təbiiyəli, sakit gənc kimi xarakterizə etdikləri bu yeniyetmənin ona telefon verməyən doğma anasına 17 biçaqla zərbə endirib qətlə yetirməsi həm də cəmiyyətimizin acıñacaqlı vəziyyətini ortaya çıxarıır. İndi nəinki 17 yaş, hətta 2-3 yaşlı körpələri belə telefondan ayırmak müşkül məsələyə çevrilir.

Bu gün Azərbaycanda heç bir texnologiya təyinatı üzrə istifadə olunmur. Görəməmiş kimi, ən yeni çıxan mobil telefonlar alınbı uşaqlara verilir. Sənki bununla necə "önemli valideyn olduqlarını" sübuta yetirirlər. Ən bahalı mobil telefon seriyaları ən kasib, kirayədə qalan azərbaycanlıların evində baş köşədədir. Niye, nə məcburdur kasib halına "qoşusdan geri qalma" yarışına giresən? Axı mobil telefon uşaq və yeniyetmələr üçün deyil!

Diqqət edin, dünyanın ən inkişaf etmiş ölkələrində - bura İtaliya, İspaniya, ABŞ, Almaniya, Çexiya kimi ölkələr daxildir - bu ölkələrdə uşaq və yeniyetmələrin məktəblərdə mobil telefondan istifadəsi qadağan olunub, üstəlik 17 yaşıdan aşağı şəxslərin sosial şəbəkələrə girişi mümkün deyil. Çünkü bütün bunlar ölkələrdə qanunla qadağan olunub. O ölkələr bu addımlarını sosial şəbəkə platformasının uşaq və yeniyetmələrin psixologiyasına ve inkişafına ölümcül zərbə vurması ilə əsaslandırırlar. Dəlidirlər, yoxsa ağılları bızdən çox zəifdir? - qətiyyən! Onlar öz gələcəklərini düşünürənlər. Amma bizdə necədir vəziyyət? İndi körpə uşaqlar da tik tok istifadəcisidir. Cinsi azlıqlardan tutmuş qatı cinayətkarlıqlara, ləçər küçə qadınlarına qədər bütün bu sadaladıqların təbiiyətə edir indi ki azyaşlı nəsillərimizi. Yoxsa yanalanı deyirəm?

Bütün uşaqlar gün boyu sosial şəbəkədə eşənlərlər. Məsuliyətsiz valideynlər də can rahatlığı üçün onları başdı-başına buraxır, heç ne olmayıbmış kimi həyatlarına davam edirlər. Heç cürə dərk etmirler ki, öz övladlarını "əmanət" etdikləri Tik Tok, digər sosial şəbəkələr günümüze gerçək QATILİDİR! Övladlarını dövrümüzün qatili olan telefon-internet asılılığında inididən xilas edin. Çünkü sabah daha çox gec olacaq, lap gec...



Yaşıl enerji potensialımız və mövcud istehsal həcmi qanedicidirmi?

Dünyada enerji tələbat artıqca vəziyyət gərginlaşır. Beynəlxalq Enerji Agentliyinin dünyada enerji istifadəsinə dair statistikasına görə, 2030-cu ilədək dünyada enerji tələbat 53% artacaq.

Sürətli istismar nəticəsində dünyada neft, qaz, kömür və s. bu kimi ənənəvi enerji ehtiyatları tükenmək üzərdir. Bunun əsrin 2-ci yarısında baş verəcəyi haqda ciddi elmi proqnozlar var. Mütəxəssisin qənaətinə, bu kimi proqnozlar yaxın gelecekde ənənəvi enerji mənbələrinə tezyiqin necə artacağını və resursların kifayət etməyəcəyini göstərmekle yanaşı, həm də alternativ enerjinin vacibliyini ve perspektivini göstərir. Üstəlik, ənənəvi enerji xammalları ekologiyaya da böyük zərər vurur. Dünya energetikasının həle də böyük hissəsini kömür təşkil edir, sonrakı yerləri neft, qaz, atom enerjisi tutur ki, bunların hamısı təbiətə ciddi zərər vurur. Həm də çox baha başa gəlir.

Məhz bu səbəbdən inkişaf etmiş dövlətlər alternativ enerji mənbələrindən istifadəni artırmaqla ənənəvi enerji mənbələrindən asılılığı azaltmağa çalışırlar. Bu sahə digərləri kimi tükenən xammala əsaslanır, daimi, tükenməz ehtiyatlardan istifadəni ehtiva edir. Üstəlik, bu ekologiyaya zərər vurmayan, təbiəti qoruyan, əlavə istehsal vasitələri, hər il yeni xərclər tələb etməyən sahədir.

Dünya üzrə bu sektora ilə 500 milyard avrodan çox investisiya qoyulur. Hazırkıda dünyada istehsal olunan enerjinin yalnız 18 faizi alternativ və bərpə olunan enerji mənbələrinin payına düşür.

Elmi araşdırımlar göstərir ki, Azərbaycanda günəş, külək, termal sular, biokütlə və s. təbii enerji resurları yüksəkdir. Külək enerji resurslarına görə, dünyada ön sıralardayış. Hətta, bu sahədə liderlik edən Almaniyada belə küləyin gücü ölkəmizdə olan qədər deyil. Günəş enerjisi saridan da şanslı ölkəyik. Azərbaycanda ilde 300 gününlü və 270 küləklü günün olmasına nəzəre almaq demək olar ki, bu regionda külək və günəş energetikasının inkişafı çox perspektivlidir. Hökumət bu potensialdan yararlanmaq üçün bir sıra vacib işlər həyata keçirib. Müxtəlif ərazilərdə külək və günəş enerjisi qurğuları quraşdırılıb. Bundan başqa, bir sıra binaların, turist mərkəzlərinin və sair obyektlərin günəş və ya külək enerjisi ilə təminatı həyata keçirilib. Kiçik SES-lərin tikintisi davam edir. Bu kimi digər işlər de həyata keçirilib.

Qeyd etməliyik ki, Azərbaycanın yaşıl

enerji potensialı tekçə hidroelektrik, günəş və külək enerjisi deyil, başqa imkanlar da var. Ölkəmizdə biokütlə və geotermal enerji üçün də böyük mənbələr var. Bəzi dağ kəndlərində pilot layihə çərçivəsində bioqaz qurğuları da quraşdırılıb. Balaxanıdakı məşət tullantılarını emal edən zavod da bura adı edilə bilər.

Ölkəmizin bərpə olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dir. Bərpə olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çayılarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafı dair Milli Prioritetlər" sənədinin 5-ci bəndində ("Təmiz etraf mühit" və "Yaşıl artım ölkəsi") iqlim dəyişikliyi və onuna mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpə olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapmışdır. Milli Prioritetlər BMT-nin "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik" dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8320,8 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpə olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1687,8 MVt-dir ki, bu da ümumi gücün 20,3 %-ni təşkil edir.

Hidroenerji gücü 1301,8 MVt (35 ədəd stansiya, 24-ü kiçik su elektrik stansiyası), külək enerjisi gücü 66,4 MVt (8 stansiya, 3-ü hibrid), bioenerji gücü 37,7 MVt (2 stansiya, 1-i hibrid), günəş enerjisi gücü 281,9 MVt (13 stansiya, 3-ü hibrid) təşkil edir. 3 ədəd hibrid elektrik stansiyasında (Qobustan, Culfa və Qala Ekoloji Park) külək – 2,85 MVt, günəş – 3,8 MVt və bioenerji – 0,7 MVt əsaslı qurğular quraşdırılıb. Naxçıvan Muxtar Respublikasında ümumi gücü 39 MVt olan günəş elektrik stansiyaları istismar edilir. İri su elektrik stansiyaları daxil edilmədən bərpə olunan enerji mənbə-

ləri üzrə qoyuluş gücü 2023-cü ildə 529,3 MVt olmaqla ümumi elektrik enerjisi istehsalı gücünün 6,4 %-ni təşkil edib.

2023-cü il ərzində respublikada elektrik enerjisinin istehsalı 29,3 milyard KVt-st təşkil edib. Bu dövrde elektrik enerjisinin istehsalı SES-lərdə 1757,2 mln. KVt-st, digər mənbələr (KES, GES və BMTRYZ) üzrə isə 359 mln. KVt-st olub. İl ərzində külək elektrik stansiyalarında 56,6 mln. KVt-st, günəş elektrik stansiyalarında 79,4 mln. KVt-st, Bərk Məşət Tullantılarının Yandırılması Zavodunda 223 mln. KVt-st elektrik enerjisi istehsal edilib. Bərpə olunan enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisi ümumi istehsalın təqribən 7 %-ni təşkil edib.

2015-ci il dekabrın 12-də Tərəflərin 21-ci Konfransında qəbul edilmiş Paris Sazişinə əsasən Azərbaycan Respublikası nəzərdə tutulan milli səviyyədə müəyyən edilmiş töhfələrini Konvensiya Katibliyinə təqdim etmişdir. Azərbaycan tərəfindən global iqlim dəyişmələrinə təsirlərin yumşaldılması

edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımsənсия tikilib.

"Qaradağ" Güneş Elektrik Stansiyasının açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti və BƏŞ-nin "Masdar" şirkəti arasında ümumi gücü 1000 MVt olan "yaşıl enerji" layihələri üzrə üç investisiya müqaviləsi imzalanıb. İnvestisiya müqavilələri Bilesuvar rayonunda 445 MVt gücündə, Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə güneş elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyası layihələrinin icrasını nəzərdə tutur.

Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə əməkdaşlıq çərçivəsində, 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının tikintisi nəzərdə tutulur. 13 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə stansiyasının təməlqoyma məras-



təşəbbüslerinə töhfə olaraq baza ilə ilə (1990) müqayisədə 2030-cu ilədək istixana effekti yaranan qaz emissiyalarının 35 % azalma səviyyəsində saxlanılması hədəf kimi götürülmüşdür. 2021-ci ilin noyabr ayında Qlaqqo şəhərində keçirilmiş COP26 Konfransında 2050-ci ilə qədər könülü öhdəlik kimi emissiyaların 40 %-dək azaldılmasını və işğaldan azad edilmiş ərazilərdə "netto sıfır emissiya" zonasının yaradılması üzrə ölkəmiz yeni öhdəlik qəbul etmişdir. Bu hədəflərə nail olmaq üçün, Energetika Nazirliyi tərəfindən 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpə olunan enerji üzrə qoyuluş gücü payının 30 %-ə çatdırılması əsas hədəf kimi müəyyən edilmişdir. Bundan əlavə, 2023-cü ildə keçirilmiş COP28 Konfransında 2030-cu ilə qədər dünyada bərpə olunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin isə ikiqat artırılması üzrə "Bərpə Olunan Enerji və Enerji Səmərəliliyin dair Qlobal Vəd" birge təşəbbüsü Azərbaycanın dəstəyi ifade edilib.

2023-cü ilin 26 oktyabr tarixində BƏŞ-nin "Masdar" şirkəti ilə əməkdaşlıq çərçivəsində Xəzər regionunun və MDB məkanının ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə "Qaradağ Güneş Elektrik Stansiyası" istifadəye verilib. Stansiya 262 milyon ABŞ dolları dəyerində xarici sərmayə hesabına tikilib və ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyası ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon KVt-st elektrik enerjisi istehsal edilməklə 110 milyon kubometr həcmində təbii qaz qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə

mi keçirilib. 2022-ci ildə "Xızı-Abşeron" Külək Elektrik Stansiyası üzrə layihənin "Ətraf Mühitə Təsirlərinin Qiymətləndirilməsi" və "Maraqlı Tərəflərle Qarşılıqlı Əlaqə Planı" sənədi hazırlanıb təqdim edilmişdir. Layihə Abşeron-Xızı ərazisində Pirəkəşkül və Sitalçay yaxınlığında həyata keçirilir. 2020-ci ilin mart ayından etibarən 2 il ərzində 7 ədəd 100 m hündürlükdə ölçü-müşahidə stansiyaları qurulmuş, topoqrafiya və ilkin geodeziya işləri aparılmış, beynəlxalq standartlara uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi başa çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının energetika sektorunda isləhatların sürətləndirilməsi haqqında" 2019-cu il 29 may tarixli 1209 nömrəli sərəncamı ilə verilmiş tapşırıqların icrasının təmin edilməsi məqsədilə ölkədə bərpə olunan enerji sahəsində yeni istehsal güclərinin yaradılması və sahəyə özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi istiqamətində Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası ilə "Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsi" hazırlanmışdır. Bu məqsədə "Azərbaycan Respublikasının Energetika Nazirliyi və Dünya Bankı Qrupu arasında dənizdə külək enerjisində istifadə sahəsində əməkdaşlığı dair Anlaşma Memorandumu" imzalanmışdır. Anlaşma Memorandumu əsasında nəzərdə tutulan işlər IFC-nin "Dənizdə Külək Enerjisinin inkişafı Proqramı" çərçivəsində yerinə yetirilir.

(Ardı olacaq)
Elçin Bayramlı

Yollar Əfqanistandan keçəcək

Azerbaycanın Qarabağ regionunun paytaxtı Xankəndidə "Daimi regional iqtisadi əməkdaşlıq: çətinliklərin imkanlara çevrilməsi" devizi altında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İET) 17-ci sammiti regional əməkdaşlığın əsas məsələlərinin müzakirəsi platformasına əvvəl 10 dövlətin - Azərbaycan, Türkiyə, İran, Pakistan, Qırğızistan, Tacikistan, Özbəkistan və Əfqanistan liderlərinin iştirakı irimiqyaslı infrastruktur layihələri əsasında regional sabitliyi və qarşılıqlı faydalı əməkdaşlığı gücləndirmək istəyini təsdiqləyib.

Görüş iştirakçıları Bakı-Tbilisi-Qars və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi nəqliyyat dəhlizlərinin əhəmiyyətinə xüsusi diqqət yetirərək, onların təkcə ən mühüm ticarət arteriyası deyil, həm də regional təhlükəsizliyin təmin edilməsində əsas elementlər kimi rolunu vurğulayıblar. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mövcud mürəkkəb geosiyasi veziyət fonunda alternativ nəqliyyat marşrutlarının inkişafını zəruriliyini bəyan edib. İranın nüvə obyektlərinə son zərbələr təkcə Tehrani deyil, həm də bütün Mərkəzi Asyanın kritik iqtisadi maraqlarını təhdid edib. İran son illerde regionda dənizə çıxışı olmayan ölkələr üçün qlobal bazarlara və əsas nəqliyyat dəhlizlərinə çıxış təmin edən əsas tərəfdər olduğunu, İran üçün təhlükələrin yanarılması bir çox iddialı nəqliyyat layihələrinin həyata keçirilməsini sual altına qoyur.

Bununla bağlı Prezident Mirziyoyev Çin-Qırğızistan-Özbəkistan dəmir yolu layihəsinin tikintisine başlanmasının vaciblığını vurğulayaraq qeyd edib ki, "gələcəkdə bu magistral Trans-Əfqan dəhlizi ilə birləşdiriləcək və bu, geniş regionun tranzit şəbəkələrinin səmərəli əlaqəsini təmin edəcək". Şavkat Mirziyoyev Əfqanistanın baş nazirinin iqtisadi məsələlər üzrə müavini vəzifəsini icra edən Molla Əbdül Qani Baradar ilə Trans-Əfqan layihəsinin həyata keçirilməsinin sürətləndirilməsini müzakirə edib. Prezident Mirziyoyev vurğulayıb ki, Özbəkistan beynəlxalq məkanlarda, o cümlədən BMT-də



Kabil nəqliyyat layihələrinin benefisiarlarından birinə çevrilə bilər

Əfqanistandakı veziyətlə bağlı obyektiv məlumatı təbliğ edir. O, Əfqanistan iqtisadiyyatına, xüsusile də Məzari-Şerif-Herat-Qəndəhar dəmir yolu xəttinə, eləcə də tekstil və sement fabriklerinin yaradılmasına, duz emalına, rəqəmsal idarəetmənin inkişafına sərməya qoymağa hazır olduğunu təsdiqləyib. Bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.

Mütəxəssisler qeyd edirlər ki, Trans-Əfqan Dəhlizi Mərkəzi və Cənubi Asiya ölkələri arasında yüklerin çatdırılma müddətini təxminən 10 dəfə azaldacaq, eyni zamanda daşıma xərclərini azaldacaq. Ona görə də bir çox ölkələr onun inkişafında maraqlıdır. Belə ki, Qazaxıstanın Baş naziri Oljas Bektenov ölkəsinin Trans-Əfqan Dəhlizi dəmir yolunun Turqundi-Herat hissəsinin tikintisine və Heratda nəqliyyat-logistika mərkəzinin yaradılmasına investisiya qoymaq niyyətini təsdiqləyib. Bu layihə Qazaxıstan üçün strateji əhəmiyyət kəsb edir, regional tranzit infrastrukturunun genişlənməsinə, Mərkəzi və

Cənubi Asiya arasında nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsinə və Hind okeanının limanlarına çıxışın təmin edilməsinə töhfə verir. "Əfqanistan Mərkəzi və Cənubi Asiya arasında körpüdür. Yeni marşrut bütün regionun iqtisadi inkişaf üçün mühüm təkan olacaq", - Bektenov vurğulayıb. Qazaxıstanın sərmayəsinin dəqiq məbləği hələ açıqlanmasa da, Əfqanistan hökuməti daha əvvəl Astanadan layihəyə 500 milyon dollar sərmayə qoymağa hazır olduğunu bəyan etmişdi. Dəmir yolunun tikintisi ilə paralel olaraq Qazaxıstan yüksəksüreli internet üçün fiber-optik kabel çəkməyi planlaşdırır. Ekspertlərin fikrincə, layihə ən azı 7 milyard dollar teleb edəcək. Potensial investorlar arasında Əfqanistan ərazisindən tranzit imkanlarını genişləndirməkdə maraqlı olan Rusiya da var, onun əlverişli coğrafi mövqeyi onu "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin (BTC) potensial benefisiarına çevirir. İET sammitində iştirak edən əfqan nümayəndələr iştirakçıları layihəyə sərmayə

qoymağa və Rusiya kimi Taliban hərəkatı (2003-cü ildə terrorçular siyahısına salınıb, 2025-ci ildə isə Rusiya Federasiyasının Ali Məhkəməsi hərəkət qadağanı dayandırıb) tərəfindən yaradılmış hazırlı hökumətin legitimiliyini rəsmən tanımağa çağırıb. Xatırladaq ki, 2025-ci il iyulun 3-də Rusiya dünyada ilk olaraq Əfqanistan İslam Əmərliyini rəsmən tanıdı). Müvafiq qərarı prezident Vladimir Putin imzalayıb. Bundan əvvəl Çin, Qazaxıstan və Özbekistan Əfqanistan İslam Əmərliyinin səfirliklərini açdı ki, bu da bu dövlətləri islamçı hökumətin diplomatik tanınmasına yaxınlaşdırır. Bu siyahıya Azərbaycan da qoşula bilər. Xüsusilə Baş nazir Əli Əsədov Baradar ilə Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmenistan və Əfqanistanı birleşdirən digər ticaret və nəqliyyat layihəsinin - Lazurit dəhlizinin inkişafını müzakirə edib.

Türkmenistanın xarici işlər naziri Rəşid Meredov Molla Qani Baradar ilə də danışçılar aparıb. Görüş zamanı enerji və nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlıq xüsusi diqqət yetirilib. O cümlədən, Türkmenistan-Əfqanistan-Pakistan-Hindistan (TAP) transmilli qaz kəmərinin, Türkmenistan-Əfqanistan-Pakistan (TAP) marşrut üzrə elektrik ötürүcü xələr və fiber-optik rabitənin tikintisi məsələləri müzakirə edilib.

Beləliklə, İET-in Xankəndidə keçirilən sammitində regionun tekə iqtisadi deyil, həm də siyasi konfiqurasiyası müəyyən edilib. Sammitde imzalanan sənədlərdə və dövlət başçılarının çıxışlarında Cənubi Qafqaz və Mərkəzi Asyanın rolu vurğulanıb: onlar mühüm tranzit marşrutu, enerji resursları menbəyi və iqtisadi transformasiya platforması kimi çıxış edirlər. Azərbaycan, Türkiyə, İran, Pakistan, Qazaxıstan, Qırğızistan, Türkmenistan, Tacikistan, Özbəkistan və Əfqanistan liderlərinin iştirakı İET-in regionda sabitliyin təminatçısı kimi mövqeyini gücləndirdi.

V.VƏLİYEV

Zirvə görüşünün Xankəndidə təşkil edilməsinin xüsusi mənası var

İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərləri尼 qarşılıyib.

Daha sonra tədbirdə çıxış edən cənab Prezident bildirib ki, Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirildiyini xatırladan dövlət başçısı bildirib: "2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəflı Zirvə görüşünü qeyd etmək istərdim". "Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var" bu

sözləri Prezident cənab İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı söyləyib.

Xankəndidə keçirilən beynəlxalq zirvə təkcə fiziki məkan seçimi deyildi — bu, postmunaqışa dövründə beynəlxalq hüququn, dövlət suverenliyinin və normativ gücün təcəssümüne çevrildi. Qarabağ münaqişəsinin diplomatik və hərbi mərhələlərini uğurla tamamlamış Azərbaycan indi həmin məkanları regional və qlobal dialoğun platformasına çevirir. 2020-ci il Vətən müharibəsi nəticəsində Azərbaycan təkə dərəsindən azad etmədi, həm də regional güc mərkəzi statusunu institutionallaşdırmaq üçün imkanları əldə etdi. XankəndidəKİ Konqres Mərkəzində keçirilən ECO Zirvesi bu statusun ilk bariz nümunələrindən biridir.

Prezident İlham Əliyeviñtindən diqqət çəkən əsas xələrdən biri beynəlxalq hüquq-a səyənən keçmişin hesabı ile gələcəyin konturlarının eyni səhnədə təqdim olunması idi. Ermənistanın törətdiyi etnik təmizləmə, dini, mədəni abidələrin dağılıılması və minatəmizləmə problemləri yalnız bir dövlətin faciəsi kimi yox, beynəlxalq hüququn selektivliyinə qarşı ünvanlanmış strateji xəbərdarlıq kimi təqdim olunurdu. Həmçinin ölkə başçısı qeyd edib ki, hazırda işgaldən azad edilmiş bütün Qarabağ və Şərqi

Zəngəzurda genişməyən bərpa-quruculuq işləri aparılır. Ermənistanın ərazilərimizin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxladığı, etnik təmizləmə həyata keçirdiyini, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin saldığını xatırladan dövlət başçısı vurgulayıb ki, Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmayıb: "Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, eğer Ermənistana işğal edilmiş torpaqlardan öz xoş ilə çıxmasa, biz öz ərazi bütövlüyüümüz hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistana və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşəman olublar. Biz keçən ay İsləm Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasının iclasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk".

Azərbaycan Prezidenti bir vacib məsələni də iştirakçıların diqqətinə çatdırıb: "Ermənistana torpaqlarımızda bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində helak olub və ya ağır yaralanıb. İndi Azərbaycan Ermənistandan



Fuad HÜSEYNZADƏ
Binəqədi rayon İcra Hakimiyyəti
yanında İctimai Şuranın katibi,
Diaspor Fəaliyyətinə
Jurnalistlərin Dəstəyi İctimai
Birliyinin sədri

xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. "Böyük Qayıdış Programı icra edilir. Bu günə qədər 16 şəhər və kənd keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmiş. Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır". Ölkəsinin hər zaman ECO-nun işində fəal iştirak etdiyini söyləyən cənab Prezident bildirib ki, quruma üzv ölkələrlə əlaqələrimiz uğurla inkişaf edir.

Haqqında danışacağım şehir bize çok yaxındır, yaşadığımız, hər gün şübhü onunla açdığımız, Günsəsi qıruba birgə yola saldığınıza, müqəddəs Vətən torpağımiza temas edən sinəsindən şirimlənən yollarla, küçələrlə, parklarla addımladığımız şəhərdir. Bizi evdən işe, işdən evə, yeni-yeni sabahlara, gələcəyə aparan, uşaqlığımızın, gəncliyimizin şahidi, yaşlılığımızın həmdəmi, xatirələrimiz, düşüncələrimiz, bir də ki qururumuzun ünvanıdır, bu şəhər. Sizə haqqında danışacaqlarımı özü mənə danışan bu şəhər Bakıdır. Bəs o necə danışır? Bu barədə fikirlərimi sizinlə bölüşüm, siz də dinləyin. Hansı səbəbdəndir, bilmirəm, hər yerində onunla dialoq qura bilir, söhbətinini dinləyirəm. O, danışır, mənə özündən danışır...

Bakı bir melodiyadır

Həm də sanki bu söhbətlərdə bir musiqi ritmi var, o, həzin bir melodiyaya çevrilib axır qulaqlarına. Belə qənaəet gelirəm ki, bu şəhər bir musiqi əsəridir. Sözləri də, bəstəsi də özünə aid bir musiqi əsəri. Bu əsərin adı isə "Danışan şəhər"dir. Bu melodiyani əslər öncə Bakı denizi də adlandıran Xəzər sularında yaradıb, bəzən həzincə, bəzənsə dəliçəsinə dalgalanan sularında. Axi Xəzər Bakıya aşıqdır. Bəzən sevgisini həzin-həzin anladır, bəzənsə dəlicəsinə-küləklərini bu şəhərin üz-gözüne temas etdirmekle böyük bir məhabətindən bəhs edir. Xəzərin həm də bu şəhərə qısqanlığı var. Onu başqa sevənləri gördüyü an küləkləri ilə sanki qovur şəhərdən onları. "Bakı mənim-Xəzərindir", - deyir. Dinləyin, bu bir məhabət simfoniyasıdır. Bu simfoniya gözlərimiz önündə əslərdir, bir dənizin bir şəhərə sevdasından danışır. Bu sevginin tarixi 5 min ildən artıq bir zamana bağlıdır.

Qədim Bakı

Bakı özündən danışır, Şərqi qocaman və ən böyük şəhərlərindən biri olduğundan, qədimliyindən... XII əsrde Şirvanşahlar dövlətinin, XVI əsrde Səfəvilər dövlətinin, XVII əsrde Osmanlı imperiyasının, XVIII əsrde Bakı xanlığının əsas şəhərlərində biri olduğundan danışır. Onun haqqında ilk dəfə era-mızdan 3500 il əvvəl birinci Misir Fironu Menesinin dövrünə aid əlyazmalardan, Abşeronda və Qobustanda 12 min il tarixi olan daş üzərində yazmalardan, arxeoloji tapıntılarından, eramızdan əvvəl I əsrde Roma imperatoru Pompeyin və Lukullun Zaqqafqaziyənin işgali məqsədilə etrafında 40 km cənub istiqamətində saldıqları həbi düşərgələr barəsində Avqust Qay Oktavi terəfindən yazılmış daş yazısından bəhs edir. Zığ gölü, Şüvələn, Mərdekan, Binəqədi, Əmircan yaşayış məntəqələrində III-I minilliklərə aid arxeoloji abidələrindən və bütün burlara əsasən 5,5 mindən çox yaşı olduğundan danışır.

Bu şəhər köksündə 5-7 əslərə aid Sasani definəsinin tapıldığından, bunun isə o dövrde buranın yaşayış məntəqəsi olduğunu göstərdiyindən söhbət açır. Adının V-VI əsr mənbələrində Bağavan və Atəş-i Baquan, X əsr ərəb mənbələrində Bakuya, Bakuh, Baku, XV əsr rus məxəzlerində Baka, Səfəvilər dövrü farsdilli mənbələrde Badkuba kimi adlandırdığını vurğulayır.

Qara qızıl şəhəri hələ erkən orta əslərde iqtisadiyyatının əsasını təşkil edən neftdən, duzdan, Bakı və Abşeron bölgəsində becərlən boyaqotundan və diller əzbəri zəfəranından söhbət açır. Coğrafiyasından, şimaldan-cənuba, qərbən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsində "İpek Yolu" üzərində zəngin bir şəhər kimi tarixi mənbələrde haqqında bəhs olunmasından danışır. İstehsal olunan məhsulların həm quru karvan yolları, həm də dənizlə uzaq Şərqi ölkələrinə ixracının o dövrün feodal şəhərinin inkişafını nüümə amili olduğundan bəhs edir.

Bakı sanki Güneşdən qopan alov dilimlərindən, o alov dilimlərindən danışır ki, uzaq tarixdə bu yerlərə yolu düşən seyyahlar



Bakı özündən danışır...



dönen-dönen Abşeronun "alov dilimleri" haqqında heyvətə yazıldılar. Digər bir alovşəhər yaxınlığında olan "dəniz daşından çıxan alov" barədə məlumat verirdilər. Dinləsəniz Bakını, o size X əsrin axılarında Şirvanın əsas şəhərlərində olduğundan, liman şəhəri kimi məşhurlaşğından, XII əsrin birinci yarısında çəkilən qala divarlarından, Qız qalasından danışır...

Abidələr şəhəri

Abidələr bu şəhərin hüsnünü bəzəyir, dünəndən xəbər verir, qədim tarixini təsdiqləyir. Bakı köksünə sığınan abidələrindən danışır, YUNESKO-nun Ümumdünya irsi siyahısına salınmış yaşayış məhəlləsi və tarixi-memarlıq qoruğundan- İçərişəhərdən, burada-açıq havada yerləşən müxtəlif dövrləri əhatə edən 50-dən çox tarixi və memarlıq abidələrinin yaradıldığı nadir muzeydən, qoruna-qoruna gənəmüzədək gəlib çatmış Şirvanşahlar sarayından, Qız qalasından, Sınıq Qala minarətindən danışır.

Qız qalasında faciəvi bir revayətə şahidiyyini ürək ağrısı ilə vurğulayır. Xəzərin bu faciəyə göz yaşlarından yaradığından, o qızın fəthedilməz, sarsılmaz obrazından söhbət açır. Xarici turistlərin Bakıya gələrkən mütləq bu qədim abidənin tarixi ilə maraqlanıqlarını, buradan onun sevimli Xəzərini seyr etdiklərini deyir.

Tikintisi bütün XV əsr ərzində davam etdirilmiş, Azərbaycan memarlığının ən böyük abidəsi, bir çox tikillərdən ibarət bütöv bir memarlıq ansamblı olan, kompozisiya və planlaşdırılmasına görə dünyada analoqsuz Şirvanşahlar Sarayından qururla danışır bu şəhər... Suraxanı qəsəbəsində yerləşən XVII əsrin ateşpərestlər məbədi – Atəşgahdan, onun qaya üzərində qururla dayanmasından, burada yerin altından çıxan qaz sayəsində min illərlə od yanmasından, bu odun istisnə yığışanlardan söhbət açır.

Köksünə yaxın bir yerə sıçınan, 2007-ci ildə Qobustanın qayaüstü rəsmlərinin mədəni landşaftı YUNESKO-nun Dünya Mədəni irsi abidələri siyahısına salınan, ən qədim tarixi abidədən-özünün qayaüstü təsvirləri ile dünyada məşhur olan Qobustandan da

qururla bəhs edir. Dövlət tarixi-ethnoqrafik və bədii qoruğu olan Qobustanda Daş dövrünün və Azərbaycan xalqının tarixi keçmişinin şahidi olan Böyükdaş, Kiçikdaş, Cingirdağ, Sonqardağ və Sixqayada, çoxlu məqdar qayaüstü təsvirlərin, düşərgələrin, insan məskənlərinin, baş daşlarının olduğunu vurğulayır. Böyükdaş ərazisində mezolid-dən tutmuş orta əslərlə kimi bütün dövrlərin abidələrinə rast gəlindiyindən danışır. Abşeronun "İçərişəhər"i adlandıran Qaladan-buradaki qədim məscidlər, yollar, ovdanlardan, XV əsrə aid qədim qəbiristanlıqlardan, hamamlar, bürunc dövrünə məxsus məskun yerlərin qorunub saxlanmasından bəhs edir. Bu şəhər qədim tarixi ilə qurur duyur, ondan fəxrə söhbət açı...

Qədimliklə müasirliyin harmoniyası

Bakının hər küçəsi, hər dalanı, hər xiyanəti bu şəhərin qədimliyi ilə müasirliyinin harmoniyasını özündə əks etdirir. Bu harmoniya ilə o, həsnün ilbəil, günbəğün naxışlanmasından, gözəlliyyinə gözəllik qatmasından bəhs edir. Gözəlliklərin füsunun rənglərinin zənginləşdirilməsini, artıq dünyanın ən gözəl şəhərlərindən birinə əvvəl məmərliyini xüsusi bir vurğu ilə danışır Bakı.

Prezident cənab İlham Əliyevin paytaxtın simasının nəinki ildən-ile, əslinde, gündən-güne dəyişməsini, klassiklini, milli memarlıq əslubunu qoruyub saxlamaqla müasirləşməsini yüksək dəyərləndirdiyini xatırlayıb. "Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu təkcə biz demərik. Bunu, demek olar ki, Bakıya gələn bütün qərəzsiz xarici qonaqlar deyir. Sözün əsl mənasında Bakı parlayan bir ulduzdur. Biz paytaxtımıza parklar, bağlar, ictimai zonalar şəhərinə çevirmişik. İndi yadınıza salın, əvvəlki dövrlərdə qanunsuz tikilmiş, bir-biriñin içəne girmiş binalar həm orada yaşayılara, həm də şəhər əhalisine nə qədər əziyyət verirdi. İndi biz təmizlənmiş və sakınları köçürülmüş yerlərdə ictimai zonalar yaradıraq, orada binalar tikilmir".

Dünəni ilə bu gününün müqayisəsində bəzi nüansları yada salır, sadalayır Bakı. Bir vaxtlar onu zəbt edib özünükünləşdirənləri,

harada nə geldi tikənləri xatırlayıb. Hələ bu tikintiləri aparmaq üçün köksündəki yaşıllıqları məhv edənləri daha yaxşı xatırlayıb. Onları xatire defterinə qeyd etdiyi ən pis anlar kimi yada salır. Ötən illərin mənzərəsində onlardan xilas olduğu üçün dualar edir. İndi icazə olmadan onun köksündə nə geldi tikməkmi olar, hansısa bir ağacı məhv etməkmi olar... Artıq bunlar bu müasir şəhərin təkrarolunmaz keçmişidir.

Bakı parlayan bir ulduzdur

Gündüzləri bir, gecələri min tamaşa olan bu şəhəri gəzin. Qədimliklə müasirliyin ciyin-ciyin mənzərəsində bu şəhər gecələr ulduztək parlayan bir şəhərdir. 162 metr hündürlükdə üçrəngli bayrağımızı dalgalanıran Dövlət Bayrağı Meydanından-qurur ünvanımızdan gəzintisine çıxaq bu şəhərin. Dalğası, rəngləri Xəzərin sularına rəng qatan bayrağımızı seyr etdiğə onun kimi Qarabağda və Şərqi Zəngəzurda dalgalanan, gözəlliyyinə o torpaqlarda eks etdiən bayrağımızın bizlərə bəxş etdiyi Zəfərlə qürur duyurur.

Bu şəhəre bələdçi lazımlı deyil, çıxın qoyun, o, özündən danışın, siz qulaq asın. Üzərində bayrağımız eks olunan Alov Qüllələrinin gözəlliyyinə tamaşa edin. Bu gözəlliyyi seyr etmək ruhunuzu da gözəlləşdirir, deyir Bakı.

Milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilən layihələr arasında YUNESKO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin şah əsərləri Siyahısına daxil edilən Beynəlxalq Muğam Mərkəzinə üz tutarkən buradan həmişəyaşar mügamlarımızın və olməz sənətkarlarımıza səsləri duyulur, elə bu andaca Bakı müğamlar şəhərinə çevrilir. Qədim musiqini həzin-həzin axıdır ruhlara, o ruhları xalq musiqisi ilə bəzəyir.

Buradan müasir Bakının rəmzlərindən biri hesab olunan, müasirliyi və yeniliyi özündə təcəssüm etdiən unikal arxitektur quruluşa malik olan Heydər Əliyev Mərkəzinə üz tutaq. Azərbaycan xalqının Ümummülli Lideri, xilaskarının adını daşıyan bu mərkəz azərbaycanlı məfkurəsindən, Heydər Əliyev əsindən, bu əsirin dəyərindən söhbət açır. Şəhər sakinlərinin, gənclərimizin, qonaqlarımızın əvəzolunmaz ünvanı olan mərkəz həm də Bakının müasir görkəmینə vurulan naxışdır.

Bakı müasir görkəmində bağırına yeni bir şəhəri- "Ağ şəhəri" alan şəhərdir. Min bir rənginə beyazı da qatan şəhər içindəki bu şəhər həm də gözəlliyyinə gözəllik qatandır. Bu şəhərdə son illərin ərməğanı olan Milli Gimnastika Arenası, Milli Olimpiya Stadionu, Su idman Mərkəzi idmanın ayrı-ayrı sahələrinin inkişafına meydan aqmaqla yanaşı, həm də bu şəherin gözəl memarlıq bəxşisləridir.

Bakı muzeylər şəhəridir. Bu şəhərin tariximiz, mədəniyyətimiz, ədəbiyyatımızın saxlancı yerləri olan muzeylərinə, kitabxanalarına üz tutaq, əsrlərin yaddaşı hopmuş tarix, mədəniyyət səhifələri açılacaq önum-üzdə, dəyərli ədəbiyyatçılar və ədəbiyyat nümunələri ruhumuzu oxşayaqdır.

Bu şəhər köksündəki onlara məktəblərde, universitetlərində, kolleclərində yetişdirdiyi sabahın qurucularından, hətta xarici ölkələrdən bu elm ocaqlarında təhsil almağa gələn gənclərdən hər zaman bəhs edir. Onların asudə vaxtlarını, istirahətlərini qoyundakı zəngin fondlu kitabxanaları, kinoteatr, kafe, park, xiyanətləri, istirahət mərkəzləri ilə təşkil etmək yene də özündən söhbət açır.

Bir sözə, bu şəhər sakinlərinin məftunu olduğu kimi, onu görənlərin, qoynuna sığınanların da xoş təessüratlarının şəhəridir. İstirahət, gəzmək üçün hər il seçim edilən, mətbəxi zəngin, sevilən şəhərdir. Hər yerdə rast gelinməyən, min illərlə yaşı olan, keçmişinə sadiq, bugünkü müstəqil, Zəfərli ölkəsində var olan, yaşayan, gündən-güne gözəlləşən, bir də ki bütün bunları özü danışan şəhərdir.

Mətanət Məmmədova

Canavar görünüşlü dost: Labubu



Yəqin ki, son zamanlar ən az uşaqlar qədər böyüklər arasında da trend olan "Labubu" adlı oyuncaqdan hər biriniz xəbərdarsınız. Bəs nədir bu qədər geniş yayılıb trendə çevrilən Labubu? SİA mövzu ilə bağlı araşdırma aparıb. Labubu, Hong Kong-Belçikalı dizayner Kasing Lung tərəfindən 2015-ci ildə uşaq kitabı seriyası olan "The Monsters" üçün yaradılmış bir obrazdır. 2019-cu ildən etibarən bu oyunaq Çin mərkəzli Pop Mart şirkəti tərəfindən "sürpriz qutu" (blind box) formatında satışa çıxarılıb.

Əsas xüsusiyyətləri

Labubu tüklü materialdan hazırlanmış, eyni zamanda həm sevimli, həm bir az qorxuducu görünən xarakterdir – iri gözləri, sıvri dişləri və uzun qulaqları ilə tanınır. Müxtəlif temalarda hazırlanır: məsələn, "Exciting Macaron", "Fall in Wild", "Have a Seat" və s.

Global trend və məşhurluq



• 2024-cü ilin sonlarından etibarən sosial mediada və influencer-lər arasında sürətli məşhurlaşdı.

• Blackpink-dən Lisa, Rihanna, Dua Lipa

kimi məşhurların Labubu ilə paylaşım etməsi trendi daha da gücləndirdi.

- TikTok-da "unboxing" (qutu açılışı) videoları milyonlarla baxış toplayır. Hətta bəzi kolleksiyaçılar Labubu üçün fərdi palṭalar tikdirir.

İqtisadi dəyəri və kolleksiya əhəmiyyəti

- 4 fut (təqribən 120 sm) boyunda olan nəhəng Labubu oyunaqları Çində keçirilən hərraclarda 170.000 ABŞ - dollarından baha

də ola bilər.

- Pop Mart, hətta Luvr Muzeyi (Fransa, Paris) ilə əməkdaşlıq edərək xüsusi seriyalar da istehsal edib.

Labubunun saxta nüsxələri bazarda geniş şəkildə yayılıb. Saxta modellərin materialı keyfiyyətsiz olur, diş sayı səhv göstərilir və barkodsuz satılır. Rəsmi mağazalardan alış-veriş etmək və məhsulun orijinallığını yoxlamaq vacibdir.

Azərbaycana və Türkiyəye aid vəziyyət

- Türkiyədə Labubu modellərini Trendyol, Hepsiburada kimi onlayn platformalarda tapmaq mümkündür. Qiymətlər 78 TL-dən başlayaraq 699 TL-yə qədər yüksəlidir.

- Xüsusiəl aqarlıq və kiçik tüklü modelləri daha çox satılır.

Azərbaycan bazarında Labubu oyunağına artan təlebat müşahidə olunur və qiymətlər müxtəlif platformalarda fərqlənir:

Satış platformları və qiymətlər

- Tap.Az üzərində yenilənmiş elanlara əsasən (iyun-iyul 2025), Labubu oyunaqları 12 AZN-140 AZN arasında satılır

- Məsələn, sadə versiya 12.50 AZN, digər orijinal modellər isə 120-140 AZN qiymətindədir

- SuperToys.az saytında Pop Mart-in



"Big into Energy" blind-box seriyasına aid 29 AZN qiymətli Labubu satışdadır

- Maqazin.az-da orijinal Pop Mart Labubu nəhəng ölçündə 120 AZN, digər variantda isə 20 AZN-a satılan blind-box paketi mövcuddur

Orijinal və saxta

- Orijinal Labubu Azərbaycanda təxminen 130 AZN-dir, saxta versiyalar isə 30-50 AZN arasında satılır.

- Mediada qeyd olunur ki, təxminən 126 milyon orijinal Labubu satılıb

Trend və bazar dinamizmi

- Labubu-nun populyarlığı Türkiye və Qərb bazarlarında keçid edərək Azərbaycana da çatıb.

- "Blind-box" formatı yerli alıcılarda maraqlı artırıb — bəzi şəhərlərdə güclü kolleksiya ehtirası və sürpriz elementi qeyd olunur.

Qiymət segmentləri

Orijinal modellər 120-140 AZN, saxta və sadə versiyalar 12-50 AZN.

Bazarda seçim

Həm fiziki mağazalarda (SuperToys, Maqazin.az), həm onlayn platformalarda (Tap.Az, Valyuta.az) mövcuddur.

Saxta risklər

Ucuz qiymətli (30-50 AZN) modellərə qarşı diqqətli olmaq lazımdır.

Trend göstəricisi

Sosial media təsiri, populyar qutular və kolleksiyaçılıq meyilləri bazarda davamlı artıma səbəb olur.

Tövsiyələr

1. Orijinal model almaq istəyirsinizsə, 120 AZN və yuxarı qiymətlərə hazır olun.

2. Saxta modellə qarşılaşmamaq üçün barkodu yoxlamaq, məhsul qablaşdırmasına diqqət yetirmək vacibdir.

3. Alış-veriş üçün etibarlı platformalar seçin.

Mənfi təsirləri nələrdir?

Labubu oyuncağı xarici görünüşü, populyarlığı və kolleksiya dəyəri baxımından diqqət çəkse də, bu tip oyunaqların uşaqlara mənfi təsir edə biləcək bəzi cəhətləri də mövcuddur. Aşağıda bu mənfi təsirlər əsaslandırılmış şəkildə təqdim olunur:

Qorxulu və qariba vizual təsvir

• Labubu xarakteri adı tüklü oyunaqlardan fərqli olaraq sıvri dişli, qırmızı gözlü, kobud və bir az qəzəbli görünüşü obrazdır. Bu vizual təsvir kiçik yaşı uşaqlarda qorxu, narahatlıq və yuxu pozuntularına səbəb olabilir. Təsəvvür və simvolların mənası tam formalaşmayan uşaqlar üçün pozucu və anlaşılmaz ola bilər.

Real və fantastikanın qarışması

• Labubu "canavar" obrazında olsa da, "şirinləşdirilmiş" formada təqdim olunur. Bu isə uşaqların fantastik və real obrazlar arasında ayırdetmə bacarığını zəiflədə bilər. "Qorxulu olan hər şey əyləncəlidir" mesajı verərək uşaqlarda uyğun olmayan qəhrəmanlarla empatiya qurulmasına yol açıb.

Materializm və istehlakçılığın təşviqi

- "Blind box" formatı — yeni sürpriz qutular — uşaqlarda məhsul almağa bağlılıq və təkrar-təkrar pul xərcləmə istəyini təşviq edir. Bu isə uşaqlarda gözləmə və qənaət etme vərdişlərini pozur, "Toplamaq üçün almaq" davranışına getirir, çıxarırlar, uzunmüddətli perspektivdə istehlak mərkəzli düşüncə tərzinin formalaşmasına səbəb ola bilər.

Duyğusal bağ və asılılıq

- Bəzi uşaqlar (xüsusiəl azyaşlılar və emosional yönən həssas olanlar) Labubu ilə güclü duygusal bağ qura bilər. Bu bağlılıq sosial münasibətlərin zəifləməsinə, tənhalığa və tədricən oyunaqla danışmaq, paylaşmaq ehtiyacı kimi davranışlara yol açıbilər. Əger oyunaq itərsə və ya valideyn tərəfindən götürülərsə, kəskin emosional reaksiya və narahatlıq yarada bilər.

Sosial media təsiri və təqlidçilik

- Labubu-nun məşhurlaşması TikTok və Instagram kimi platformalarda baş verib.

- Uşaqlar bunu tez-tez influencer təqfidilə ilə əlaqələndirir və "hər kesdə var" təzyiqi hiss edir. Bu isə yetərsizlik hissi, mənəvi təzyiq və sosial müqayisə kompleksləri yarada bilər.

Valideynlərə tövsiyə

Oyuncağı yaşa uyğun seçin
7 yaşdan yuxarı uşaqlar üçün daha münasibdir

Vizual obrazı əvvəlcə birlikdə dəyerləndirin

Uşaq qorxursa və ya narahat olursa, alımdan çəkinin


"Blind-box" formatına limit qoyun

Qənaət və istehlak mədəniyyəti aşılmalıdır

Emosional bağlılığı müşahidə edin

Əger uşaq oyunaqla həyatını "əvəzləyirse", psixoloqa müraciət edin.

Ayşən Vəli



Dünya elminə töhfələr verən böyük alim

Dövlət başçısının Sərəncamına əsasən, Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək

ölkənin hüdudlarından çox-çox uzaqlarda tanınmışdır.


Tərcüməyi-halına nəzər salarken görürük ki, Azərbaycanın böyük kimyaçı alimi, kimya elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın heqiqi üzvü ve prezidenti, SSRİ EA-nın müxbir üzvü, SSRİ Dövlət mükafatı laureati, SSRİ Ali Sovetinin (5-ci çağırış, 1958-1961) və Azərbaycan SSR Ali Sovetinin (4-cü çağırış, 1955-1959) deput-

liyyətlər qazanıb. Bu təbii sərvətlerin yeni neft-kimya və neft emali prosesləri üçün evəzsiz təbii mənbə olduğunu elmi cəhətdən əsaslandıraq sübut edib. Tədqiqatlarında her zaman bu zəngin mənbədən istifadə etməye üstünlük verib, bundan əhəmiyyətli mehsulların alınması üçün geniş işlər aparıb. Neft və təbii qazların hidrogenləşməsi, dehidrogenləşməsi, hidratlaşması sahəsində ilk dəfə yüksək nəticələr əldə edərək bir sıra gərəklə maddələrin, o cümlədən etil spiritinin, səni-

Azərbaycan Prezidenti İlham Əliyevin "Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında" Sərəncamı dövlətimizin tarixinə, Azərbaycan elminə hörmətinin daha bir göstəricisidir. Sərəncama əsasən, Azərbaycan elminin inkişafına verdiyi misilsiz töhfələrini nəzərə alaraq, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş tədbirlər planı hazırlanıb həyata keçirəcəkdir.

Azərbaycan xalqının zəkasını, elmini, mədəniyyətini, daxili mənəvviyatını bütün dünyaya nümayiş etdirən beş simalar əsərləri, ixtiraçıları ile Azərbaycan elminin inkişafına, o cümlədən dünya elminə böyük töhfələr veriblər. Onun tekə Azərbaycanın yox, Sovetlər İttifaqı adlanan böyük ölkənin neft kimyası sənayesinde misilsiz xidmətləri olmuş və bunlar da neftdən yeni, yüksək keyfiyyətli mehsulların istehsal olunub ölkənin istifadəsinə verilməsinə gətirib çıxmışdır. Yusif Məmmədəliyev xalqımızın tarixinə böyük alim, maarifçi, təşkilatçı, ictimai-siyasi xadim kimi daxil olmuşdur.

2025-ci ilin dekabr ayında görkəmli alım və ictimai xadim, Azərbaycan Respublikası Elmlər Akademiyasının təşkilatçılarından biri, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureati, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Heydər oğlu Məmmədəliyevin anadan olmasının 120 ili tamam olur. Sərəncamda qeyd olunduğu kimi, Akademik Yusif Məmmədəliyev Azərbaycan elminin yetirdiyi parlaq simalardandır. Azərbaycanda neft kimyasının bünövrəsini yaratmış alimin qiymətli sənaye mehsullarının alınması üçün böyük tətbiqi əhəmiyyətə malik texnoloji proseslərin işləniləb hazırlanmasında müstəsnə xidmətləri vardır. Neft-kimya elmində mühüm hadisə - çevrilən yüksək oktanlı aviasiya yanacaqları istehsalının yeni üsulunu keşf etməsi Yusif Məmmədəliyevə şöhrət qazandırılmışdır. Respublikada bir sıra elmi müəssisə və qurumların teşkili onun adı ilə bağlıdır. Geniş spektrli fundamental tədqiqat işlərini səmərəli pedaqoji fəaliyyətlə paralel suretdə davam etdirən Yusif Məmmədəliyevin formalaşdırıldığı Azərbaycan neft-kimya məktəbi



tati, 1954-1958-ci illərdə ADU-nun (indiki BDU-nun) rektoru, akademik Yusif Məmmədəliyev 1905-ci ilde Naxçıvan MR-in Ordubad şəhərində anadan olmuşdur. Yusif Məmmədəliyev 1926-ci ilde V.I.Lenin adına Azərbaycan Ali Pedaqoji Institutunu bitirdikdən sonra - 1928-1929-cu illərdə İravan Pedaqoji Texnikumunda və fəhlə fakültəsində müəllim işləmişdir. O, İravan azərbaycanlılarının ictimai həyatında da fəal iştirak etmişdir. Y.Məmmədəliyev həmin dövrde Ermenistanda azlıqda qalan milletlərlə iş komissiyasının üzvü olmuş, kütünlərin hüquqi väziyyəti, gençlərin, xüsusən də qızların təhsilə cəlb edilməsi ilə əlaqədar mətbuat səhifələrində çıxış etmişdir.

DÜNYADA İLK DƏFƏ AZƏRBAYCAN NEFTİ VƏ TƏBİİ QAZLARININ TƏDQİQİ

1932-ci ilde vətənə qayıdan alim keçmiş Azərbaycan Kənd Təsərrüfatı Institutunda Üzvi kimya kafedrasına müdür təyin olunub. Bir tədris ili orada işlədikdən sonra Bakıdakı V.Kuybışev adına Azərbaycan Neft Elmi-Tədqiqat Institutunda (indiki AMEA Neft-Kimya Prosesləri Institutu) işə başlayıb. Onun əsas elmi fealiyyəti bu institutla bağlı olub və böyük alim burada gənc tədqiqatçıdan akademikliyədək şərəflə yol keçib. Y.Məmmədəliyev bu elm müəssisəsində kimyaya aid intensiv axtarışlar aparmağa və ilk məqalələrini çap etdirməyə başlayıb.

Akademik Y.Məmmədəliyev dünyada ilk dəfə Azərbaycan nefti və təbii qazlarının tədqiqinə başlayıb, onların kimyəvi tərkibinin müəyyənleşdirilməsində uğurlu nai-

kauçukun, səni liflərin və sair yeni alınma üsullarını işleyib hazırlayıb. Bu metod ilə Azərbaycanda ilk dəfə səni kauçukun istehsalına başlanılıb.

Yusif Məmmədəliyev ilk dəfə neft qazlarının müxtəlif üsullarla ayrılmazı, xlorlaşması, etilen və asetilenə çevriləməsi, doymamış qazların bromlaşması, onların hidratlaşması, hidrogen sulfidle qarşılıqli təsiri və alınan halogenli birləşmələrin xalq təsərrüfatında və tibbə istifadə olunmasına dair müvəffəqiyətli tədqiqat işləri aparıb. Dünya alimlərinin öhdəsindən gələ bilmədiyi, əsrlər boyu müəmməli qalan problemləri bu böyük alim həll edib - "qaynar lay" katalizator təbəqəsini tətbiq etməklə halogenləşmə proseslərində inqilabi dönüş yarada bilib. Y.Məmmədəliyevin üsulu ilə Azərbaycanda halogenli karbohidrogenlərin istehsalı üçün böyük halogenləşmə sənaye və yarımsənaye pilot qurğuları və zavodlar tikiilib. Bu metod müxtəlif ölkələrdə də tətbiq edilib. Bu üsul ilə sənaye miqyasında müxtəlif sahələrdə strateji əhəmiyyətə malik, həmçinin dərman preparatları, həlledicilər, pestisidlər və digər mehsullar alınıb. Həmin dərman preparatları minlərlə insani yolu xəsteliklərdən qoruyub. Digər birləşmələr isə xüsusiələ aviasiya sənayesində yüksək səmərəliliyə malik həlledicilər, yanğınsöndürmə əleyhinə maddələr kimi geniş istifadəsini tapıb. 1938-ci ilde Moskva Dövlət Universitetinin elmi şurası azərbaycanlı alimin əsasən neft qazlarının tədqiqi sahəsindəki yüksək əhəmiyyətli işlərini, dərin nəzəri ümumişdirmələrini nəzərə alaraq, ona dissertasiya müdafiə etmədən kimya elmləri namizədi alimlik

qazlarını, xüsusiələ de metanı əvvəller stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla karbon-tetra-xlorid, metilxlorid, metilen-xlorid və s. qiyaməli mehsullar alınması yollarını göstərmişdir.

İKİNCİ DÜNYA MÜHARİBƏSİ İLLƏRINDƏ AVİASIYAMIZIN YÜKSƏK OKTANLI YANACAQLA TƏMİNİ

Onunla bağlı mənbələrdə qeyd olunur ki, Yusif Məmmədəliyevin 1941-1945-ci illər müharibəsi dövründə müstəsnə xidmətləri olub. Qəlebənin yaxınlaşmasında evəzsiz xidmətləri olan Y.Məmmədəliyev bu dövrde neft kimyası və neft emalının vacib proseslərindən olan alkiləşmə sahəsində misilsiz nailiyyətlər əldə edib və yeni keşflərə imza atıb. Neticədə onun əsası ilə yüksək çıxımla allanan və strateji əhəmiyyətli mehsullar olan alkilaromatik birləşmələr cəbhənin məqsədləri üçün geniş istifadə olunub, həmçinin "Molotov kokteyli" yeni tərkibdə işlənib hazırlanıb. Top mermilərinin və minalaların hazırlanmasında ən çox istifadə olunan trinitrotoluol (trotol) partlayıcı maddəsinin əsas komponenti olan toluolun yüksək çıxımla alınması, təyyarələrin yüksək uçuşunu təmin edə bilən yüksək oktanlı və çox aşağı donma temperaturuna malik yanacaqların hazırlanması onun adı ilə birbaşa bağlıdır. Alimin elmi ixtiralarına əsasən 1941-1944-cü illərdə Bakı neft təyarişləri cəbhəyə milyon tonlara yüksək keyfiyyətli benzin veriblər.

Akademik Y.Məmmədəliyevin bu sahədə keşfləri nəinki səmaları, hətta kosmosu fəth etməyə imkan verib. Bu metod ilə alınan yüksək

keyfiyyətli raket yanacaqlarından Yerin ilk səni peykinin buraxılması və insanın kosmosa uçuşunda istifadə edilib. Dahi alim haqlı olaraq Qələbə Paradına və Yuri Qaqqarının kosmosa ilk uçuşu münasibətə təşkil olunan ali tədbirə devət olunub və orada ölkəmizi layiqincə təmsil edib.

200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir. ABŞ, İtalya, Fransa, İngiltərə, Polşa Xalq Respublikası, Macaristan Xalq Respublikası və başqa ölkələrdə keçirilən qurultay, konqres və simpoziumlarda Azərbaycan elmini yüksək seviyyədə təmsil etmişdir. Akademik Y.Məmmədəliyev benzolu propilenle alkiləşdirmək yolu ilə izopropilenbenzolu sintezi əsaslı işleyib hazırlanmış, bu da ikinci Dünya müharibəsi illərində aviasiyamızın yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək etmişdir. Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmaları Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və diger müəssisələrin təşkili Y.Məmmədəliyevin adı ilə bağlıdır. Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi respublikadan çox-çox uzaqlarda tanınır.

NOBEL MÜKAFAΤCISI

Nobel mükafatına namizədlik məsəlesi ortaya çıxanda SSRİ alimlərinin çoxunun Bakıdan olan alimin namizədiyini üzərində dayanması tamamilə qanunauyğun idi. Y.Məmmədəliyev qırıcı təyyarələr üçün keyfiyyətli benzinin keşfinə görə Nobel mükafatı verəcəklər. Y.Məmmədəliyev Nobel mükafatına namizədiyi 1957-ci il dekabrin 29-da Sov.İKP MK-nın Siyasi Bürosunun iclasında müzakirəyə çıxarıldı. Baş katib N.S.Xruşşov, büro üzvləri və üzvlüyə namizədlər fikirləri bildirdikdən sonra sənədərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəldilər. Bu zaman qəfildən iclaşa ünvanlanan bir məktub üzə çıxır. MK katibinin təqdim etdiyi məktubda Sovet Ordusu Arxa Təchizat İdarəsinin rəisi marşal Baqramyan, Tank Qoşunları komandanı general Babacanyan dövlət sirri və hərbi sirri olduğu üçün bu ixtiraya dair məlumatın Stokholma göndərilməsini mesləhət görmedilər. SSRİ DTK-nın sədri A.Şepilovun məktubda yazılınlara qeti etirazına baxmayıaraq, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Anastas Mikoyan çıxış edərək məktub müəlliflərinə haqq qazandırıb və onları dəstəklədi. Beləliklə, üç yüksək vəzifəli erməni fitvəsi ilə Yusif Məmmədəliyevin Nobel mükafatına namizədiyinin irəli sürülməsi baş tutmadı.

Yusif Məmmədəliyev həm də böyük maarifçi idi. Əmək fəaliyyəti məlliyyətliliklə başlamışdı. Ordubadda, Gəncədə, Bakıda, İrəvanda və başqa yerlərdə müəllim işləmişdi. Azərbaycan Dövlət Universitetində (indı BDU), Dövlət Neft və Kimya Institutunda (indı ADSNU), başqa institutlarda da, Moskvadan ali məktəblərində oxuduğu mühəzzipler, tələbələrə verdiyi biliklər, göstərdiyi qayğı haqqında indi də danışılır.

200-dən çox elmi əsərin müəllifi olan, 45-dən çox elmlər doktoru və elmlər namizədi yetişdirmiş Yusif Məmmədəliyev Azərbaycanda kimyaçılar elmi məktəbinin yaradıcısıdır. O, 1961-ci il dekabrin 15-də Bakıda vəfat etmişdir.

Nəzakət ƏLƏDDİNQİZİ

"Bu layihələr ölkəmizdə turizmin inkişafı üçün əsas amillərdən biridir"

"Bu gün Azərbaycanda turizmin inkişafından bəhs edər-kən ilk növbədə regionlarda fəaliyyət göstərən turizm komplekslərinin fəaliyyəti və həmin ərazilərdə turizmin inkişaf səviyyəsi nəzərə çarpir. Bununla yanaşı, ölkəyə, xüsusilə də digər şəhərlərə və paytaxta səfər edən turistlərin rahatlığı üçün fəaliyyət göstərən turizm obyektləri və mehmanxanalar da bu sahənin vacib tərkib hissəsini təşkil edir. Lakin bu gün regionlarda fəaliyyət göstərən turizm obyektləri ölkədə turizmin inkişafına real töhfə verməli, bu istiqamətdə xidmət göstərməlidirlər". Bu söz-ləri SIA-ya açqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.

Ekspert bildirib ki, eyni zamanda, beynəlxalq təcrübəyə əsaslanaraq qeyd etmək olar ki, turizmin inkişafı yeni iş yerlərinin yaradılması və əhalinin sosial rifah halının yüksəldilmesi baxımından mühüm əhəmiyyət kəsb edir: "Hazırda ölkə rəhbərliyinin həyata keçirdiyi siyasi kurs və bölgələrin inkişafına yönəlmış strategiyalar regionlarda turizmin inkişafına birbaşa təsir göstərməkdədir. Dövlət tərəfindən həyata keçirilən layihələr, xüsusilə yol infrastrukturunun yenidən qurulması və onun beynəlxalq standartlara uyğun şəkildə modernləşdirilməsi, eləcə də regionlarda beynəlxalq hava limanlarının inşası və istifadəyə verilməsi, Azərbaycanda turizmin inkişafı üçün əsas amillərdən biridir. Son illərdə ölkənin müxtəlif bölgələrində üç böyük beynəlxalq hava limanının istifadəyə verilməsi bu

baxımdan mühüm əhəmiyyət kəsb edir".

Onun sözlərinə görə, bununla yanaşı, xüsusilə işğaldan azad olunmuş ərazilərdə təşkil edilən beynəlxalq səviyyəli tədbirlər və həmin tədbirlərə dəvet olunan yüksək səviyyəli xarici qonaqlar da Azerbaycanın turizm potensialının tanıtılması və təşviqi baxımından əhəmiyyətli rol oynayır: "Bu cür tədbirlər, əslində, ölkənin turizm imkanlarının geniş miqyasda təbliğ olunmasına və beynəlxalq arenada müsbət imicinin formalaşmasına xidmət edir. Ümumilikdə, bu proseslər turizmin klassik vasitələrlə reklam olunması, ölkənin turizm reytinginin yüksəldilməsi və potensial turistlərin marağının artırılması baxımından vacib mexanizmlərdən biridir. Xarici qonaqların bu istiqamətdəki səfərləri və onların beynəlxalq mediada əks olunması, həm də həmin turizm oby-



EKSPERT FİKRI

ektlerinin və infrastrukturlarının tanınmasına zəmin yaradır. Bu da, şübhəsiz, Azerbaycan üçün mühüm bir tənim vasitəsidir. Hesab edirəm ki, bu gün turizmin inkişafını hədəf-ləyirkə, bu sahənin yalnız öz daxilində deyil, onunla vəhdət təşkil edən bütün əlaqəli sektorların fəaliyyətinə kompleks və diqqətli yanaşmaq zəruridir. Yalnız bu halda davamlı və dayanıqlı turizm inkişafı mümkün olar.

Eyni zamanda, ölkəyə səfər edən xarici turistlərle yanaşı, regionlara üz tutan yerli turistlərə də fərdi yanaşmanın tətbiq olunması vacibdir. Bu, xidmət səviyyəsinin artırılması, turist məmən-niyətinin təmin olunması və neticə etibarilə ölkənin turizm müştəri portfelinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Fərdi yanaşma və xidmət keyfiyyətinə diqqət, Azerbaycanın rəqabətqabiliyyəti və cəlbəcidi turizm məkanı kimi mövqeyinin daha da gücləndirməsinə xidmət edəcək"- deyə ekspert elavə edib.



Həftənin xronikası

FELYETON

1-ci gün: işə gəlirəm, qarşımıda gedən gənc oğlanın çırtnıq çalması diqqətimi cəlb edir. Arxadan baxıram ki, bu oğlan elə bil toy ab-havasındadır. Addimlarımı yeyinlədirmək ki, yanından ötəm, bunun üzünə baxam, görəm ki, bu adam normaldır və ya özündədir, ya yox. Ona çatıram, yanından sürətlə ötəndə üzünə ötəri bir nəzər salıram, görürəm ki, qulağında qulaqcıq, öz kefindədir, yolun ortasındaca sanki toydadır...

2-ci gün: işdən evə gedirəm, küçənin o başından bir cavan oğlan gəlir, öz-özünə danışa-danışa, əl-qolunu ölçür-biçir. Deyirəm, bismillahir-rəhmanir-rəhim, bunun başına hava gəlib, görəsən. Bu, kimlə danışır? Yaxınlaşırıam. Eşidirəm ki, oğlan kimse tapşırıq verir, onu bele et, bunu bele et. Lakin ətrafda heç kim yoxdur. Baxıram ki, qulağında qulaqcıq, məsələ aydın olur...

3-cü gün: küçədə gedirəm, ucadan bir zümrüdə diqqətimi çekir. Ətrafa baxıram, gənc bir əğləndir, səsini atıb başına bir oxuyur, gəl, görəsən. Amma onu da deyim ki, səsi də pis deyildi ha...

Metroya enirik. Oğlan oxuya-oxuya metroda-platformada camaatın içinde o başa-başa gəzir, ətrafdakılara əsla məhəl qoy-



Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanda iyulun 8-9-da əsasen dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacaqı gözlənilir. Bu barədə SIA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşek çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

mur. Öz-özümə deyirəm ki, həqiqətən də atalar nə qədər yerində deyiblər: utanmasan, oynamaya nə var ki...

4-cü gün: Metroda qatarda əyleşmişəm, bir gənc adam gəldi, əyleşdi yanında. Saçını tam yuxarıya yığıb, başının ortasında toppuz edib. Əynində qara şalvar, qara gödəkçə. İndi mən nə qədər edirəməsə, bunun qız, ya oğlan olduğunu ayırd edə bilmirəm. Maraq məni götürüb: İlahi, bu, qızdır, ya oğlan!

Gözümün kuncu ile baxıram, anlamıram. Bir az dönüb baxıram, yenə heç nə anlamıram. Altdan-altdan baxıram, yenə çıxara bilmirəm. Nə isə, qatar dayandı, enerkən də addimimi yavaşlatdım ki, bəlkə arxadan baxam, görəm. Baxdım, lakin yenə də anla-

ya bilmədim ki, oğlandır, ya qız...

5-ci gün: işə gəlirəm yənə. Metroda eskalatorda sıxlıqdır, aşağıdan gələnlər qabağa kecmək istəyirlər. Lakin sol tərəfdə dayananlar imkan vermır. Onlar da deyir ki, zəhmət olmasa, çəkilin, keçək də. Solda dayananlar da böyük bir minnətlə "keçin" deyirlər. Keçənlərin arxasında da danışırılar ki, axı nə olub, bir-iki dəqiqə tez çıxmış guya nə olacaq, bizi bu qədər narahat edirsiniz. Elə bu anda mikrofondan həmisi ki qızın səsi gelir: zəhmət olmasa sağ tərəfdə dayanın, sol tərəfi keçid üçün boş saxlayın. Dinləyirəm və öz-özümə deyirəm ki, ay yazıq, bunu neçə milyonuncu dəfədir deyir-sən?..

Mətanət Məmmədova

"Görüş bir neçə baxımdan xüsusi önem daşıyırı"



MÜNASİBƏT

"Kərkicahanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) zirvə toplantısı bir sıra mühüm hadisələrin davam etdiyi ve regional baxımdan strateji əhəmiyyət kəsb edən bir mərhələ oldu". Bu

sözləri SİA-ya açıqlamasında deputat Hikmet Babaoğlu deyib. Onun sözlərinə görə, bu görüş bir neçə baxımdan xüsusi önem daşıyırı: "Birincisi, görüşün Azərbaycanın milli dövlətçilik prinsipləri kontekstində əhəmiyyəti vurğulanmalıdır. Bu, EKO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının üçüncü dəfə Kərkicahın şəhərində bir araya gəlməsi idi. Keçmişdə terrorçuluq, separatizm və faşizm ideologiyasının yuvası kimi tanınan Kərkicahanın bu gün Türk şəhəri kimliyi ilə təqdim olunması və Azərbaycanın ən abad şəhərlərindən biri kimi beynəlxalq ictimaiyyətə göstəriləməsi simvolik və siyasi baxımdan mühüm hadisədir.

İkinci, zirvə görüşündə müzakirə edilən məsələlər – o cümlədən, regional iqtisadiyyatın bərpası, nəqliyyat və kommunika-siya əlaqələrinin qurulması, eləcə də döv-



lətlərarası integrasiyanın gücləndirilməsi – müasir dövrün aktual problemləri sırasında yer alır. Bu məsələlər yalnız iqtisadi deyil, həm də geosiyasi sabitliyin təmin olunması baxımdan ciddi əhəmiyyət kəsb edir. Eyni zamanda, görüşdən sonra yayımlanan bəyannamədə Qarabağ və Qərbi Azərbaycanla bağlı fikirlərin yer alması xüsusi diqqətəlayiqdir. Bu, yalnız EKO liderlərinin siyasi mövqeyinin ifadesi deyil, həm də Azərbaycanın milli maraqlarına regional səviyyədə dəstək anlamına gelir.

Zirvə görüşü çərçivəsində həmçinin EKO-nun Qadınlar və Gənclər Birliyi tə-

findən keçirilən tədbirlər də ümumi gündəmə integrasiya olunmuş, sosial baxımdan da prosesə əlavə dəyer qatmışdır. Yekun olaraq demək olar ki, bu tədbir Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və hazırkı mürəkkəb regional münasibətlər sistemində təhlükəsizlik, iqtisadi əməkdaşlıq və kommunikasiya əlaqələrinin bərpasına xidmet edən yeni bir platformanın esasını qoymuşdur. Müzakirə edilən məsələlər və qəbul edilən qərarlar bu platformanın strateji və funksional dəyərini bir daha təsdiqləmiş oldular".

Ayşən Veli



"Orta məktəblərdə şagirdlərin il ərzində topladığı qiymətlərlə Dövlət İmtahan Mərkəzi tərəfin-dən keçirilən buraxılış və ali məktəblərə qəbul imtahanlarında əldə etdikləri nəticələr arasında müşahidə olunan kəskin fərqlər, təhsil sistemində qiymətləndirmənin real vəziyyətini ciddi şəkildə təhlil etməyi zəruri edir. Ən aktual müşahidələr göstərir ki, məktəbdə bütün fənlərdən "əla" qiymət almış bir şagirdin qəbul imtahanında 100–150 bal toplaması və ya məktəbdə "orta" qiymətlərlə oxuya-n digər şagirdin 600–650 bal toplaması artıq təsadüf yox, sistemli bir uyğunsuzluğun göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov sözlərinə belə davam edib: "Bu fərqi yaranmasının əsas səbəbi, ilk növbədə, məktəbdaxili qiymətləndirmənin subyektiv və formal olmasıdır. Mövcud təcrübədə müəllimlər şagirdə həm gündəlik, həm də summativ qiymətləri yazarkən əsa-sən şəxsi yanaşmalarına, valideynlə münasibətlərə və ya məktəbdaxili göstərişlərə əsaslanır. Qiymətləndirmə əsas hədəf "şagirdi razı salmaq" olduğu üçün real bilik, bacarıq və təfəkkür yox, yalnız formallıq əsas götürülür. Bu zaman şagirdin qiyməti bilik göstəricisi olmaqdan çıxır və sosial

Qiymətləndirmədəki kəskin fərq nə ilə bağlıdır?

Ekspert vacib detalları açıqladı

münasibətlərin nəticəsinə çevirilir. "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən, qiymətləndirmə təhsilin keyfiyyətinə dair informasiyanın elde olunmasına və şagirdin inkişafının stimulasiyasına xidmət etməlidir. Amma bu prinsip məktəblərin əksəriyyətində kağız üzərində qalır. Qiymətləndirmə obyektiv deyil və DİM imtahanları zamanı bu reallıq üzə çıxır. Dövlət İmtahan Mərkəzinin 2024-cü il üzrə statistikasına əsasən, buraxılış imtahanlarında iştirak edən 11-ci sınıf şagirdlərinin yalnız 36%-i 200 baldan yuxarı nəticə göstərib. Lakin həmin şagirdlərin 70%-nin attestatında orta qiymətlər "4" və "5" olub. Bu fərq təkcə təhsildə çatışmazlıq deyil, eyni zamanda sistemə olan ictimai etimadın zəifləməsi deməkdir.

Bu fərqi yaranmasına sebəb olan digər ciddi amil məktəblərdə "şirinlik" və ya "xahişli qiymət düzəltmə" praktikasının hələ də davam etməsidir. Bəzi hallarda şagirdin attestatına "5" yazılıması üçün direktor və ya müəllim səviyyəsində valideyində qeyri-resmi ödəniş tələb olunur. Bu isə artıq təkcə etik yox, hüquqi pozuntudur və Cinayet Məccələsinin 311-ci maddəsi – rüşvet alma cinayeti ilə əhatə olunur. Təəssüf ki, bu sahədə effektiv nəzarət mexanizmi yoxdur, çünki məktəbdə qiymət yazan müəllimi qiymətləndirən sistemin özü də daxili nəzarətən azaddır.

Müsəbet tərif isə ondan ibarətdir ki, DİM tərəfindən keçirilən qəbul imtahanları obyektivlik baxımdan müəyyən etimad doğurur və real bilik səviyyəsini üzə çıxarmağa imkan verir. İmtahanlar vahid model üzrə aparıldığından ölkə üzrə şagirdlərin bilikləri eyni meyarlarla ölçülür. Lakin bu mexanizm yalnız imtahanaya hazırlaşanları qiymətləndirir, gündəlik dərsdə öyrənenləri isə çox



zaman əhatə etmir. Bunun nəticəsində məktəb tədris mərkəzi olmaq əvəzine sadəcə imtahanaya hazırlıq mərhələsinə çevrilir.

Dünya təcrübəsində məktəb qiymətləndirməsi ilə qəbul imtahanları arasında bu qədər kəskin fərq müşahidə olunmur. Məsələn, Finlandiyada məktəbdaxili qiymətləndirmə müəllimlərin peşəkar müştəqiliyinə əsaslanısa da, bu qiymətlər ciddi nəzarət mexanizmi ilə müşayiət olunur və real fəaliyyətə əsaslanır. ABŞ-da isə "GPA" (orta akademik göstərici) ali məktəbə qəbulda əsas amillərdən biridir və bu göstəricinin etibarlılığı məktəb daxilində tətbiq olunan sərt etika və nəzarət qaydaları ilə qorunur. Eyni zamanda, SAT və ACT kimi qəbul testləri də əlavə kriteriya kimi istifadə olunur, lakin onlar məktəbdəki qiymətləri kölgədə qoymur, eksinə tamamlayıcı rol oynayır.

Azərbaycanda bu problemi həll etmek üçün məktəbdə qiymətləndirmə mexanizmi köklü şəkildə dəyişdirilməlidir. Qiymətləndirmə tam elektronlaşdırılmalı, müəllimin verdiyi qiymətlərlə DİM-in verdiyi

nəticələr arasında fərq olduğunu sistem avtomatik olaraq xəbərdarlıq siqnali verməlidir. Attestat qiymətləri yalnız məktəbdə verilən "5" üzərində yox, həm də buraxılış imtahanının nəticəsi ilə orta statistik əsasda hesablanmasıdır. Bu zaman attestatın etibarlılığı artır, qiymət manipulyasiyası aradan qalxar və məktəb qiymətləndirməsi yenidən nüfuz qazanmış olar.

Əgər bu dəyişikliklər aparılmazsa, təhsildə qiymət anlayışı real biliyin yox, sosial münasibətlərin göstəricisinə çevriləcək və bunun nəticəsində gələcəkdə işsətgürənlər, universitetlər və beynəlxalq qurumlar attestatlara deyil, əlavə sənədlərə, kurslara və şərti göstəricilərə üstünlük verəcək. Bu isə dövlət təhsil sisteminin öz sənədine öz inamını itirməsi deməkdir. Təhsildə etibar, edalet və şəffaflıq bərpa olunmadıqca, qiymətləndirmə yox, saxtalaşdırma vasitəsinə çevriləcək. Bu prosesi dayandırmaq üçün təkcə qanun yox, real tətbiq və ictimai nəzarət mexanizmləri işə salınmalıdır".

Ayşən Veli



"İƏT-in Xankəndi sammiti qlobal iqlim problemlərinin müzakirəsinə həsr olunub və bu, Azərbaycanın bu sahədəki xidmətlərini ortaya qoyur"



Rusiyali politoloq Sergey Markov: "Rusiya və Azərbaycan arasında mövcud mürəkkəb məsələlər öz həllini tapacaq, nə Moskvaya, nə də Bakıya münasibətlərində gərginlik lazımdır, bu, yalnız ölkələrimizə qarşılıqlı təsir göstərir"

Siyasi Araşdırma İstututunun direktoru Sergey Markov "Moskva-Baku" portalına müsahibəsində iqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilmiş sammiti ve Rusiya-Azərbaycan münasibətlərinin gələcək perspektivləri haqqında danışdı. Müsahibəni oxucularımıza təqdim edirik.

- Sergey Aleksandroviç, Azərbaycanın Xankəndidə keçirdiyi iqtisadi Əməkdaşlıq Təşkilatının sammitini necə qiymətləndirirsiniz?

- Sammit çox isti atmosferdə, nece deyərlər, dostlar dairəsində keçdi. Bu, bir daha Azərbaycanın regionda liderliyini, İlham Əliyevin ölkə rəhbərlərini Azərbaycan Respublikasının ətrafına toplamaq bacarığını nümayiş etdirdi.

Qeyd etmək istərdim ki, iqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər Rusiyaya döstdür, Moskva üçün strateji əhəmiyyətli ölkələrdir - Türkiye, İran, MDB ölkəleri - o cümlədən Azərbaycan, Qazaxistan, Tacikistan, Qırğızistan, Özbəkistan, Türkmenistan. Bunlar hamisi qlobal Cənub ölkəlidir ki, çoxqutblu dünya məntiqinin inkişafı çərçivəsində həm Rusiya, həm də Azərbaycan onlara əlaqələri gücləndirir.

Bu sammit təkcə İƏT çərçivəsində deyil,

həm də ölkələr, xüsusilə də Azərbaycan və İran arasında münasibətlərin möhkəmləndirilməsi, qarşılıqlı faydalı iqtisadi və nəqliyyat əməkdaşlığı məsələsində dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsi məsələsində müsbət amilərə çevrilib.

Sammitin mövzusu iqlim gündəliyinə həsr olunub. Bildiyimiz kimi, Azərbaycan qlobal iqlim üçün sıçrayışla keçən il BMT-nin iqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının COP29 Tərəflərinin Konfransını uğurla keçirmiş və bu gün də iqlim gündəmini həm regional, həm də qlobal səviyyədə, o cümlədən müxtəlif assosiasiyalar, xüsusilə də İƏT çərçivəsində təbliğ edir.

Azərbaycanın Xankəndidə, işgaldan azad edilmiş torpaqlarda İƏT-in sammitini keçirməsi, əlbəttə ki, Bakıdan bir növ məscidir, isterse də, onun rifahının nümayişi idir. Üstəlik, onu da qeyd etmək lazımdır ki, işgaldan azad edilmiş ərazilərin dirçəldilməsi iqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iştirakı ilə həyata keçirilir. Bu həm də Azərbaycanın regional mövqelərinin güclənməsinin təzahüründür.

Mən də əminəm ki, İƏT-in Xankəndidə keçirilən sammitinin iştirakçıları pərdə arxasında Azərbaycanla Rusiya arasında münasibətlərin bu və ya digər şəkildə normallaşdırılmasının zəruriliyini müzakirə etdilər və bu məsələdə yekdil mövqə bildirdilər.

- Bəli, Türkiye prezidenti Azərbaycana səfərindən sonra İlham Əliyevlə Azərbaycan-Rusiya münasibətlərindəki gərginlik məsələsini müzakirə etdiyiini bildirdi. Türkiye lideri bununla bağlı müsbət mesajlar verib...

- Deyə bilərik ki, Türkiye prezidenti artıq bu və ya digər dərəcədə bu situasiyada müəyyən müsbət rol oynayıb, Azərbaycan liderinin münasibətlərdəki problemi həll etmək əzminde olduğunu və daha da gərginləşməni istəmədiyini açıq şəkilde bəyan edib. Ərdoğan birbaşa olaraq Rusiya ilə Azərbaycan arasında münasibətlərin yaxşılaşmasının tərəfdarı olduğunu bildirib, Putin və Əliyevi Türkiyənin dostu adlandırdı və yaranmış problemlərin aradan qaldırılmasına qarşılıqlı anlaşma səviyyəsində olduğunu bildirib. Bu, əlbəttə ki, çox mühüm mesajdır və vəziyyəti sakitləşdirir. Eyni zamanda, inanıram ki, aparılan dialoq neticəsində Rusiya və Azərbaycan özləri vəziyyətin öhdəsindən gələcəklər.

Vəziyyəti həll etmək üçün Rusiya nüma-

yənde heyətinin Bakıya gələcəyi barədə məlumat var. Putinlə Əliyev, belə demək mümkünsə, eyni dildə danışırlar, eyni təfəkkürün, eyni dəyərlər sisteminin adamlarıdır. Əminəm ki, böhran aradan qaldırılacaq. Bunun fundamental səbəbləri var. Ölkərimizi həddən artıq çox şey birləşdirir.

Bunlar, ilk növbədə, insanlar arasında olan əlaqələrdir. Rusiyada nəhəng Azərbaycan diasporu yaşayır. Azərbaycanda rus icması yaxşı yaşayır,

Azərbaycan Respublikasında rusdilliliyin səviyyəsi yüksəkdir. Ölkərimiz arasında iqtisadi əməkdaşlıq yüksək səviyyədədir, dünya nizamı ilə bağlı ümumi ideyalar mövcuddur. Ona görə də mən əminəm ki, mövcud mürəkkəb məsələlər öz həllini tapacaq, nə Moskvaya, nə də Bakıya münasibətlərində belə gərginlik lazımdır, bu, yalnız ölkərimizə qarşılıqlı təsir göstərir və onları əgaçlışlar qarşısında zəiflədir.

Tərcümə - Elçin Bayramlı

"Atəşkəs var, amma barıt qoxusu hələ də havadadır"

"İranla İsrail arasında elan olunmuş atəşkəs hər nə qədər müsbət bir addım kimi görünse də, bu atəşkəsin uzunmüddətli və dayanıqlı olacağına dair ciddi suallar mövcuddur. Hazırkı vəziyyətdə tərəflər arasında dərin etimadlılıq və köklü geosiyasi ziddiyetlər qalmaqdadır. Bu səbəbdən atəşkəsi kövək hesab etmək tamamilə əsaslıdır". Bu sözü ləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. Onun sözlərinə görə, bu atəşkəs pozularsa və hərbi toqquşmalar yenidən başlayarsa, bunun həm regional, həm də qlobal miqyasda ciddi nəticələri ola bilər: "İlk növbədə, Yaxın Şərqdə yeni münəqişə ocaqları alovlanıa bilər. İranın Livan, Suriya, Yəmən və İraqdakı müttəfiqləri vəsi-təsilə cavab addımları atması ehtimalı yüksəkdir ki, bu da bölgədə daha genişmiy়aslı hərbi əməliyyatlara səbəb ola bilər.

Eyni zamanda, bu cür gərginlik enerji bazarlarına ciddi təsir göstərə bilər. Fars körəzi regionu dünyada neft və qaz ixracının əsas mərkəzlərindən biridir. Burada baş verəcək hərbi qarşidur-malar neft qiymətlərinin kəskin artımına, enerji təchizatında fasilələrə və nəticə etibarilə qlobal infliyasiyanın sürətlənməsinə getirib çıxara bilər.

Bundan əlavə, ABŞ, Rusiya, Çin və Avropa İttifaqı kimi böyük güclərin bu münəqişəyə münasibəti və mümkün müdaxiləleri beynəlxalq münasibətlər sisteminde yeni gərginlik xətləri formalasdırıa bilər. Belə bir müharibənin yenidən alovlanması beynəlxalq hüququn və BMT-nin vasitəcilik imkanlarının nə dərəcədə effektiv olduğunu da sual altına alar. Ona görə də beynəlxalq ictimaiyyət, xüsusilə də böyük dövlətlər bu atəşkəsin qorunması üçün diplomatik səyləri artırımlı, hər iki tərəfe təzyiq göstərməli və uzunmüddətli sülh mexanizmlərinin yaradılmasına yardım etməlidir".

Ziya Hikmətoğlu

POLİTOLOQ RƏY BİLDİRİ





Bugünkü realliq ondan ibarətdir dönyanın az qala bütün qıtılın-də müharibələr və münaqışılər baş verir. Fəlakətli vəziyyətdən insanlar kütləvi şəkildə öldürülür, şəhər və qəsəbələr, kəndlər dağıdı- lr. Sağ qalmaq, yaşamaq ümidi ilə əhali kütləvi formada isti ocaqları-nı tərk edib, müxtəlif sakit guşələrə üz tuturlar.

Bəzən bu cür bir yerdən başqa yerə köçmək istəyi insanlar üçün ölmələr neticələnir. Rəsmi məlumatlara görə, müharibe və münaqışə bölgelərindən Avropanın və Asiyadan sakit dövlətlərinə qaćmaq istəyin minlərlə insan dənizlərdə ləpələrin qurbanı olurlar və ya müxtəlif xəstəliklərə düşar olub, həyatlarını itirirlər. Dünyada sühün və təhlükəsizliyin qarantisi olduqlarını iddia edən aparıcı dövlətlər baş veren insan faciələrini laqeyd şəkilde izleyirlər. Bəzi hallarda özləri insanların daha acinacaqlı və fəlakətli vəziyyətə üzləşmələrinə yardımçı olurlar.

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Rusyanın azad, müstəqil dövlət olan Ukraynaya hücumları fonunda yüz minlərlə insanın öldürülməsi və milyonlarla insanın doğma yurd-yuvasını tərk etməsini buna misal olaraq göstərmək olar. Eyni zamanda, Qəzzada ABŞ və İsrailini intensiv bombardmanları neticəsində minlərlə insanın öldürülməsi və yaşayış məskənlərinin xarabazarlıqlara çevrilmesini elave misal kimi qeyd etmek olar. Avropanın aparıcı dövlətləri Almaniya, Fransa və digər dövlətlər sürətli silahlanırlar. Sual olunur kimə qarşı silahlanırsınız? Kimdən və nədən özünü qorumağa çalışırsınız? Fransa və Almaniya açıq şəkildə dönyanın təhdid edirlər. Fransa Ukraynaya qoşun yeridilməsini təklif etməklə, İsrailə Qəzzada yeni qırqınlar törətmək üçün silah yardımını artırması müharibənin qızışdırılmasına xidmet edir. Hansı ki, bu cür müharibələr nəticə etibarı ile insanlığa və bəşəriyyətə fəlakətlər gətirir. Hətta dönyanın nüvə təhlükəsi ilə üzləşməsi halı yarana bilər. Çünkü Rusya açıq şəkildə bəşəriyyəti kimyəvi silahlı hədələyir. Rusya prezidenti Vladimir Putin quyuğunun qapı arxasında olduğunu anladığından "Rusiyasız dünya bizim neyimizə lazımdır", - deyə bəşəriyyəti nüvə bombası ilə hədələyir.

Nüvə silahı tətbiq oluna biləmi?

Araşdırmaclarla sübuta yetirilib ki, ötən əsrin 60-ci illərindən dünya təhdid altında olub. Nüvə silahı əldə edən ABŞ, SSR-i kimi dövlətlər bəşəriyyəti kimyəvi silahlı məhv edəcəyi hədəsi ilə çıxış ediblər. O dövr de sovetlər birliliyinin hegemonluğu fonun da ABŞ-in timsalında yeni güc merkezlərinin formalasması dünyada iki qütbüñ yaranmasına gətirib çıxardı. ABŞ -nın Sovet İttifaqına qarşı daha tutarlı və dağdıcı güce malik silahlıların yaradılmasına başlaması və sonda nüvə silahına nail olması ABŞ-in üstünlükler əldə etməsinə gətirib çıxardı. Hətta hərbi gücünü nümayiş etdirmek üçün ABŞ 1945-ci ilin avqustun 6-da şəhər "Enola Gay" bombardmançısı Yaponianın Xiroshima şəhərinə "Little Boy" uran atom bombasını atdı.

Partlayışın gücü, müxtəlif hesablamalara görə, TNT ekvivalentində 13 ilə 18 kiloton arasında dəyişirdi. 9 avqust 1945-ci ildə isə "Fat Man" plutonium bombası pilot Carlz Suini tərəfindən Naqasakiya atıldı. Bunun gücü daha böyük idi və 15-22 kt təşkil edirdi. Bu onun daha inkişaf etmiş dizayni ilə əlaqədar idi. Dəhşətli həcüm zamanı insan itkilerinin sayı dörd yüz min nəfər olduğunu bildirilir. Şüa xəstəliyindən ölenlərin sayı isə bu gün də davam etməkdədir. Atom silahından aldığı zərbədən sonra Yaponiya təslim olmağa məcbur oldu. Bu ara da SSRİ-də öz atom bombasını yaratmaq üçün inkişafçılar fəal şəkildə aparılırdı. ABŞ hesab edirdi ki, 1950-ci ildən tez yarada bilməyəcək. Lakin 29 avqust 1949-cu ildə Sovet nüvə fiziklərinin işi müvəffeqiyətlə neticələndi. Həmin gün part-



ladılan RDS-1 bombası, Qərbdə Stalinin şərəfinə "Co-1" adlandırıldı. SSRİ-də 29 avqust 1949-cu ildə sınaq atom bombası ilə yanaşı, 1949-cu ilin sonuna qədər daha iki, 1950-ci ildə isə daha 9 bomba istehsal edildi. Lakin bütün bu bombalar eksperimental qurğular idi və o dövrde SSRİ-də onların çatdırılma vasitələri yox idi. 1951-ci ilin yanvar-fevral aylarında daha dörd atom bombası istehsal edildi. Beləliklə, 1951-ci il martın 1-ə qədər SSRİ-də RDS-1 tipli 15 atom bombası mövcud oldu. 1951-ci ilin sonunda ilk üç seriali istehsal atom bombası da daxil olmaqla SSRİ-də ümumilikdə 29 ədəd RDS-1 atom bombası istehsal edildi. 24 sentyabr 1951-ci ildə SSRİ-də "502-M" (RDS-2) atom yükünün uğurlu sınağından sonra, 1951-ci ilin sonunda bu tip RDS-2 tipli atom bombalarının istehsalı tam mənimsənildi. 1 yanvar 1952-ci ildə SSRİ-də 35 atom bombası mövcud idi, bunlardan 29-u RDS-1, 6-sı isə RDS-2 idi. SSRİ bu bombaları ABŞ-a yalnız nəzəri olaraq çatdırıb. Bütün bunlar nüvə yarışı demək idi. Həm də nüvə arsenalinə malik dövlətlər dönyanın təhdid etmək və öz siyasi iddialarını reallaşdırmaq imkanlarını qazandılar. Baxmayaraq ki, nüvə silahının yayılması haqqında 1 iyul 1968-ci ildə Moskva, Vashington və Londonda imzalanmış müqavilə 1968-ci il iyunun 12-də BMT Baş Assambleyası tərəfindən təsdiq edilib. Müqavilə digər ölkələr üçün də açıqdır. Müqavilə ratifikasiya sənədləri təhvil verildikdən sonra 5 mart 1970-ci ildə qüvvəyə minib. 24 noyabr 1969-cu ildə SSRİ tərəfindən ratifikasiya edilib. Hazırda 190 dövlət Müqavilənin iştirakçısıdır. Hindistan, Pakistan və İsrail Müqaviləyə əvvəldən

qoşulmayıb, Şimali Koreya isə sonradan Müqavilədən çıxıb. Rusiya prezidenti Vladimir Putin bu günler Şimali Koreyaya rəsmi səfər də olmasının ve bir sıra müqavilələr imzalaması hər iki dövlətin nüvə silahından birgə istifadə etmələri ehtimalı yaradır. Yeni nüvə başlıqlarına sahib olan Şimali Koreya rəsmi Moskvadan razılığı və dəstəyi ilə istənilən vaxt qonşularına qarşı nüvə zərbəsi endirib. Fransanın vaxtaşısı Rusiyani və Şimali Koreyanı vura bileyəklerin dair bəyanatlarla çıxış etməsi dünya siyasetində onsuza da gərgin olunur.

Fransa müharibələri qızışdırmaq yolunu tutub

Diqqətəkən məqam ondan ibarətdir ki, Fransa dövləti dünyada sabitliyin fəlakəti vəziyyət almasından istifadə etməklə müstəmləkə siyasetini genişləndirməyə çalışır. Bu baxımdan Fransa dünyada insanlığı qarşı vəhşiliklər törədən, şəhər və kendləri dağıdan dövlət kimi tanır. E.Makron hakimiyyəti durmaq, dayanmaq haqqında düşünür. Hər sahədə yeni müharibələr, münaqışılər, vətəndaş qarşılardan yaratmağa çalışır. Fransa hakimiyyətinin tərəfdiyi vəhşiliklər, amansız qətillər dünyani düşündürməyə, narahat etməyə başlayıb. Hətta öz ölkəsində belə E.Makronu qarşı nifret və qəzəb hissi geniş xarakter alır. Fransa Patriotlar Partiyasının lideri Florian Filippot "X" sosial şəbəkəsində E.Makronu yeni müharibə ocaqları yaratmaqda və hazırlı münaqışılər qızışdırmaqda günahlandırır: "Fransa prezidenti Emmanuel Makron ölkəsi üçün Rusiyadan daha böyük təhlükə yaradır. Fransada Rusiya təhlükəsi yoxdur. Makronizm və avropaçılıq təhlükəsi var".

Məlum faktdır, uzun illərdi ki, Fransa hökuməti Yeni Kaledoniyanı müstəmləkəsi kimi əsərətində saxlamaq, habelə adanın yerli sakinləri olan Kanakları assimiliasiya etmək üçün kənardan minlərlə miqranti



lədən RDS-1 bombası, Qərbdə Stalinin şərəfinə "Co-1" adlandırıldı. SSRİ-də 29 avqust 1949-cu ildə sınaq atom bombası ilə yanaşı, 1949-cu ilin sonuna qədər daha iki, 1950-ci ildə isə daha 9 bomba istehsal edildi. Lakin bütün bu bombalar eksperimental qurğular idi və o dövrde SSRİ-də onların çatdırılma vasitələri yox idi. 1951-ci ilin yanvar-fevral aylarında daha dörd atom bombası istehsal edildi. Beləliklə, 1951-ci il martın 1-ə qədər SSRİ-də RDS-1 tipli 15 atom bombası mövcud oldu. 1951-ci ilin sonunda ilk üç seriali istehsal atom bombası da daxil olmaqla SSRİ-də ümumilikdə 29 ədəd RDS-1 atom bombası istehsal edildi. 24 sentyabr 1951-ci ildə SSRİ-də "502-M" (RDS-2) atom yükünün uğurlu sınağından sonra, 1951-ci ilin sonunda bu tip RDS-2 tipli atom bombalarının istehsalı tam mənimsənildi. 1 yanvar 1952-ci ildə SSRİ-də 35 atom bombası mövcud idi, bunlardan 29-u RDS-1, 6-sı isə RDS-2 idi. SSRİ bu bombaları ABŞ-a yalnız nəzəri olaraq çatdırıb. Bütün bunlar nüvə yarışı demək idi. Həm də nüvə arsenalinə malik dövlətlər dönyanın təhdid etmək və öz siyasi iddialarını reallaşdırmaq imkanlarını qazandılar. Baxmayaraq ki, nüvə silahının yayılması haqqında 1 iyul 1968-ci ildə Moskva, Vashington və Londonda imzalanmış müqavilə 1968-ci il iyunun 12-də BMT Baş Assambleyası tərəfindən təsdiq edilib. Müqavilə digər ölkələr üçün də açıqdır. Müqavilə ratifikasiya sənədləri təhvil verildikdən sonra 5 mart 1970-ci ildə qüvvəyə minib. 24 noyabr 1969-cu ildə SSRİ tərəfindən ratifikasiya edilib. Hazırda 190 dövlət Müqavilənin iştirakçısıdır. Hindistan, Pakistan və İsrail Müqaviləyə əvvəldən

Kaledoniya xalqının boynundakı ipi tam bağlamaq üçün son addıma hazırlanır. Hazırda Yeni Kaledoniya baş verən hadisələr Fransa Hökumətinin demokratik yola deyil, zor gücün üstünlük vermesi və yerli xalqın hüquqlarına hörmət etməməsinin nəticəsidir. Yeni Kaledoniya baş verən iğtişaslara cavab olaraq, Fransa Hökuməti ordunu adaya daxil yeridib. Bunun nəticəsində artıq onlarla insan öldürüb, yüzlərə insan isə yaralanıb. Vəhşiliklər isə hələ də davam edir. Makron hakimiyyəti Fransa Hökuməti ordunun Yeni Kaledoniya tərəfdiyi vəhşiliklərini dünya ictimaiyyətin gizlətmək üçün TikTok sosial şəbəkəsinə çıxış blok edib. Yeni Kaledoniya xalqı informasiya blokadası tətbiq etmək üçün bütün internetin kəsile biləcəyindən, ordunun həmin an adada törədə biləcəyi vəhşiliklərden narahatdır. Lakin Fransa Hökuməti öz əməllərini gizlədə bilməyib. Belə ki, BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitesinin ildə bir dəfə təşkil edilən regional tədbirində hazırlıda iştirak edən Yeni Kaledoniyanın BMT-dəki nümayəndəsi Fransa Hökuməti tərəfindən ölkəsində törədilən qırğınlardan barədə BMT-nin üzv ölkələrini məlumatlandırb. Qətəl yetirilənlər arasında gəncələrin olduğunu qeyd edib. Fransa rəsmiləri, xüsusən də Daxili işlər və Dənizəşiri ərazi-zərər naziri Jérard Darmanin rəhbərlik etdiyi Fransa jandarmalarının Yeni Kaledoniya tərəfdiyi vəhşiliklərə haqq qazandıraraq, toqquşmaların sebəbi kimi xarici qüvvələri, o cümlədən Azərbaycanı göstərib.

Adanın əsl sahibi olan kanakların fikirleri ni dinləmək, onları isteklərinə hörmət etmək, an əsası kolonial siyasetdən el çəkmək əvəzinə başqa dövlətləri ittihəm etmək riyakarlılıqdır. "Azad fransız mediası" küçədə gülənən kanakları göstərməkdən, yerli əhaliyə qarşı tərədilən vəhşilikləri işqalandırmaqdan imtina edir. Bu isə Fransada azad medianın olmadığını və Makronun sıfırıları əsasında fəaliyyət göstərin KİV-in olduğunu göstərir.

Araşdırmaclarla sübata yetirilir ki, 60 ilə yaxındır ki, Fransa dövləti müstəmləkə altındada saxladığı xalqlara, o cümlədən Yeni Kaledoniya şəhəri yaşıyan əhaliyə divan tutur. Onların elementar hüquq və azadlıqları pozulur. Hesablamaya görə, Fransanın kriminal-hərbi birləşmələri ötən əsrin 70-ci illərindən bu gün qədər 48 min 345 nəfər Yeni Kaledoniya əhalisini xüsusi mənzisizləqlə öldürüb, minlərlə insanı isə azadlıqlarını tələb etdikləri üçün həbs edərək, zindanlarda cürüdüb. Uzun illərdir Fransada bu ərazidə demografik vəziyyəti dəyişməyə çalışır, kanarların sayının azalması üçün orada kolonialistlərin sayı artsın, konakları kənarə saxlaşdırmaq siyaseti yürüdülr və bu gün baş verənlər məhz bu siyasetə qarşı mübarizədir. Sistemik problemlərə cavab vermək əvəzinə Fransa Azərbaycanı ittihəm edir. Çox vaxt müstəqil media fəaliyyətində dənisan Fransada KİV-ləri de Makronun müstəmləkə altında saxladığı dövlətlər də tərəfdiyi cinayətlərə haqq qazandırırlar. Bu isə onu bir daha təsdiq edir ki, Fransa hakim zümrə nəinki ölkəsinə, ümumilikdə dünyamızı təhlükəyə sürükləyir.

Həbslərə atılsalar da, müxtəlif zorakı vasitələrlə öldürülənlər də, Yeni Kaledoniya əhalisi azadlıq mübarizəsindən geri çəkilməyib. Təbii ki, günün birində bu mübarizə azadlığın, müstəqilliyyin əldə edilməsi ilə neticələnəcək. Fransa güclü zərbe qarşısında Yeni Kaledoniyanın işgalinə son qoyub, kanaklara dövlətçiliklərini bərpa etməyə razı olmağa məcbur olacaq. Həm də ümidi vəki, Fransanın, Almanyanın və digər irticəti dövlətlərin susdurulması ilə dünyada sülhə və əmin-amanlıqla nail olmaq mümkün olacaq.

İLHAM ƏLİYEV



Metan qazı (CH_4) global istiləşməyə səbəb olan istixana qazlarından biridir. Normalda metan qazı qoxusuzdur və təbii qazın tərkib hissəsidir. Təbii metan həm yerin altında, həm də dənizin dibində aşkarlanır bilər. Digər kimyəvi maddələrlə qarışdıqda partlayıcı, metan qazının yüksək konsentrasiyası alovlandıqda ölümcül ola bilər. Yeraltı təbii metan qazı bu günədək bir çox mədəndə faciəli partlayışlara səbəb olub.

Evlərdə və iş yerlərində istifadə edilən təbii qazın təxminən 97%-i metan ehtiva edir və uyğun şərtlərde istifadə edilmədikdə risk yarada bilər. Xüsusilə, təbii qazın qeyri-adekvat havalandırma ilə yandırılması qoxusuz və aşkarlanması çətin olan dəm qazının əmələ gəlməsinə səbəb ola bilər. Az miqdarda olsa belə, karbonmonoksit başgicəllənmə və ürəkbulanma kimi elamətlərlə 20 dəqiqə ərzində təsirini göstərə bilər və bir neçə saat ərzində ölümle nəticələnə bilər. Qazın sıxlığı artıqda ölüm riski cəmi 3 dəqiqə ərzində baş verə bilər.

Ümumiyyətə, metan qazı atmosfəre ciddi zərər verən istixana qazlarından biridir və iqlim dəyişikliyində, qlobal istiləşmədə, buzlaqların əziməsində mühüm rol oynayır. Metan, karbon qazından (CO_2) təxminən 84-86 dəfə daha güclü istixana effekti yaradır. Bunun bariz nümunəsini Yer küresinin son 20 illik ekoloji nəticələrini analiz edərək müşahidə etmək olar. Metan qazı az miqdarda olsa belə, atmosferi qızdırma gücü çox yüksək olan qazdır.

Metan qazı atmosfəre yayıldıqda günəşdən gələn istiliyi özündə saxlayaraq Yer küresinin temperaturunu normadan artıq çoxaldır. Bunun nəticəsində də buzlaqlar əriyir, dəniz səviyyəsi qalxır, ekstremlər hava şəraiti - quraqlıq, daşqın, tufan kimi fəlakətlər artır. Atmosferin aşağı qatında, yeni troposferde metan qazı digər kimyəvi reaksiyalara girərək zərərlə ozon (O_3) qatı əmələ getirir. Bu isə insan sağlığının üçün zərərlidir. Düşünün, son 20 ildə dünyada



astma, tənəffüs problemləri, ağıciyər xəstəlikləri nə qədər artıb?

Metan qazı atmosfərdə çox yüksək səviyyədə olur. Ozone artması astma tutmalarını artırır, ağıciyərlərin funksiyasını zəiflədir, tənəffüs yollarının inkişafı pozulur. Qapalı mühitdə, mədenlərdə, kanalizasiya quyularında və ya zibitxanalarda metan qazı oksigenin yerini alırsa başlığı

təzyiq və infarkt riski yaranır. Xüsusilə də körpələr, hamile qadınlar və yaşlı insanlar metanın yaratdığı ozon çirkiliyinə daha çox məruz qalır.

Metan, istixana qazları içində ən güclü qaz hesab edilir. O_3 , CO_2 -dən 84 dəfə daha təsirlidir. Metan



Azərbaycan
Respublikasının
Medianın İnkişafı
Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb.

cəllənmə, yuxululuq, huşsuzluq, boğulmaya səbəb olur. Metan qazının yüksək səviyyədə olduğu yerlərdə oksigen çatışmazlığı yarandığı üçün beyin funksiyalarında zəifləmə yaranır, diqqət dağınlığını və yaddaş pozğunluqları meydana çıxır. Oksigeni zəiflətdiyi üçün ürək döyüntüsü artır, qazı atmosferdə çoxalanda Yer küresinin temperaturu sürətlə artırıdığına görə buzlaqların eriməsi baş verir, bu da deniz səviyyəsinin qalxmasına səbəb olur. Metan qazı atmosferdə yüksilib qaldıqda Yerdə də heç nə qaydasında olmur, ərzaq və su çatışmazlığı yaranır. Metan qazı qlobal istiləşməni artırıdığın meşə yanğınları artır, heyvanlar zərər görür, onların yaşayış mühiti daralır, biomüxtəliflik azalır, ərzaq zənciri pozulur. Qlobal istiləşmə artıqca arktik bölgələrdə donmuş torpaqlar əriyir, onlar əridikcə içindəki metan havaya boşalır, bu da qlobal istiləşməni daha da sürətləndirir.

Metan qazının yaranmasının başlıca səbəbi insan eməlidir. Xüsusilə neft və qaz sənayesi metan qazının atmosfərə atılmasında başlıca səbəbdür. Yer planetinin normadan çox şirkəndirilməsi, bataqlıqların artması, zibil poligonlarının getdikcə böyüməsi, plastik materialların təbiətə atılması metan



qazının yaranmasının səbəblərindəndir. Metan, təbii yollarla parçalanır, lakin bu proses üçün 10-12 il vaxt lazımdır. Bu müddət ərzində ciddi istilik ehtiva edə və dünyani qlobal istiliyə düşər edə bilir.

Lale Mehrali



8 iyul
2025-ci il

Kimlər qan verə bilməz?



"Qan vermək, yəni qan donoru olmaq – yalnız tibbi bir əməliyyat deyil, həm də humanist bir qəhrəmanlıq aktıdır. Bu sadə görünüşün əməl, bəzən bir neçə insanın həyatını xilas edə biləcək qədər əhəmiyyətli olur. Xüsusişlə də cərrahi əməliyyatlardan sonra, qəza və ağır travmalardan əziyyət çəkən xəstələrdə və talassemiya xəstəliyindən əziyyət çəkənlərdə bu cür donor qanlar həyat üçün vazkeçilməz ola bilər". Bu sözləri SIA-ya açıqlamasında həkim terapevt Sübhən Hacıyev deyib.



Həkim mühüm məqamları açıqladı

Sübhən Hacıyev sözlərinə belə davam edib: "Bu səbəbdən qan verən hər bir şəxs, əslində bir neçə insanın həyatına toxunduğu üçün "qəhrəman" adlandırılara biler. Lakin hər kəs qan verə bilməz – əsas tibbi məhdudiyyətlər:

Qan donorluğu üçün uyğun fiziki və tibbi vəziyyətin olması şartdır. Aşağıdakı qruplar qan verə bilməz və ya müəyyən müddət gözləməlidirlər:

1. Yaş ve cəkidən asılı məhdudiyyətlər
 - 18 yaşdan aşağı şəxslər (qanunu yetkinlik yaşına çatmamışlar)
 - 65 yaşdan yuxarı şəxslər
 - 50 kilogramdan az çəkili şəxslər
2. Xronik və infeksiyon xəstəliklər

Aşağıdakı xroniki xəstəlikləri olan şəxslər qan verə bilməz:

 - Ürək-damar sistemi xəstəlikləri

- Ürək çatışmazlığı
- Qaraciyər çatışmazlığı
- Virus mənşəli Hepatit B və C,
- HIV/AIDS (İİV),
- Sifilis və digər ağır bakterial infeksiyalar
- 3. İnfeksiyon xəstəliklərdən sonra gözləmə müddəti
 - Akut respirator infeksiyalar (suyuq-dəymə, qırıp və s.) və digər virus/bakterial infeksiyalar zamanı qan vermək olmaz.
 - Tam sağaldıqdan sonra ən azı 2 həftə gözləmə tövsiyə olunur.
- 4. Cərrahi əməliyyatlar
- Son 6 ay ərzində cərrahi əməliyyat keçirmiş şəxslər qan verə bilməz.
- 5. Hamilelik və doğuş dövrü
 - Hamile qadınlar və
 - Yeni doğuş etmiş analar (ilk 6 ayda) qan donoru ola bilməzler.
- 6. Narkotik və psixotrop maddə istifadəsi
 - Narkotik vasitələrdən istifadə edən şəxslər (istər qeyri-qanuni, istərsə də müalicə məqsədli istifadə olsun) qan verməməlidirlər.

Qan donorluğu həm insanlıq borcudur, həm də ciddi tibbi məsuliyyət teləb edən bir prosesdir. Doğru şəxs və doğru zaman seçilmiş, bu addım bir neçə həyati xilas edə bilər. Lakin tibbi məhdudiyyətlərə əməl etmək, həm donorun, həm də qanın veriləcəyi şəxsin sağlamlığı üçün vacibdir".

Ayşən Veli



"SƏS" qəzetinə abunə kampaniyası davam edir!

«SƏS» QƏZETİNƏ
ABUNƏ OLMAQ İSTƏYƏNLƏR
AŞAĞIDAKI YAYIM
ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏ
SAXLAYA BİLƏRLƏR



1. Azərpoçt Poçtdaşıma Mərkəzi – 0125984955, 0552004544
2. Azərmətbuat Yayım MMC – 0124411991, 0124404694
3. Səma Mətbuat Yayım – 0125940252, 0503336969
4. Pressinform MMC – 0125115191, 0504560835, 0553156002
5. Qaya Mətbuat yayım – 0125667780, 0502352343
6. Ziya LTD – 0124977696, 0503067744

1 nüsxə 1 aylığı 13.20 AZN
6 aylıq 79.20 AZN
1 illik 158.40 AZN

**ABUNƏÇİLƏRİMİZİN
XİDMƏTİNDƏYİK**
Müraciət, şikayət, yazı,
təbrik və başsağlıqlarınızı
dərc etməyə hazırlıq!

İngiltərədə ailələrə dəstək - yarım milyon uşaqq üçün 500 milyon funt-sterlinqlik!



500 milyon funt-sterlinqlik layihə ilə yarım milyon uşaqa kömək göstəriləməsi hədəflənir. Təhsil nəziri Bricet Fillipson bildirib ki, bu təşəbbüs ailələr üçün xilasedici bir vasitə olacaq.

Ailə dəstək mərkəzləri valideynlik dəstəyi, doğuş qeydiyyatı, borc məsələləri və gənclər üçün klub fəaliyyətlərini əhatə edəcək.

**Böyük Britaniya hökuməti
İngiltərədəki bütün yerli
bələdiyyələrdə ailə dəstək
mərkəzlərinin yaradılacağı
ni elan edib. Yeni plan çərçivəsində "Best Start" (Ən
Yaxşı Başlangıç) adlı bu
mərkəzlər valideynlərə,
gənclərə və aztəminatlı ailələrə dəstək məqsədi daşıyır.**

hətləri və gənclər üçün klub fəaliyyətlərini əhatə edəcək.

**Baş redaktor:
Bəhruz Quliyev**

Ünvanımız:
Bakı şəhəri,
Üzeyir Hacıbəyli
küçəsi, 66.

Səhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az

"ƏLİNCE" AZƏRBAYCAN XƏYRİYYƏ
CƏMIYYƏTİNİN ORQANI.
QƏZET 1991-Cİ İL
YANVARIN 11-DƏN ÇIXIR
Tel: 598-33-90
Faks: 493-11-62

Redaksiyanın mövqeyi
ilə müəllifin mövqeyi
üst-üstə düşməyə biler.

**Qəzet bazar və
bazar ertəsindən
başqa hər gün
nəşr olunur**

Tiraj: 3000

Sabunçu soyğunçuluq edənlər yaxalanıb

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmetindən SIA-ya verilən məlumatə görə, iki naməlum şəxs zərərçəkənin 3000 manat dəyərində mobil telefonunu zor tətbiq edərək əla keçiriblər. Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törfətməkdə şübhəli bilinen 17 və 16 yaşlı Bakı şəhər sakinləri saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.